



XALQ QƏZETİ

№ 83 (29055) 18 aprel 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

"Azərbaycanın Prezidenti kimi mən çalışacağam ki, hər bir vətəndaş, hər bir şəxs bu böyük layihələrdən, Azərbaycanda gedən inkişafdan bəhrələnsin. Bu, mənim vəzifəmdir, mənim borcumdur. Mən də bu vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm".



Prezident andı

Hadinin bu acı etrafında dərin millət yanğısı, izzirab çırpınırdı: axı biz layiqlik, niyə adımıza, qabiliyyətlərimizə yaraşan ucalıqlar hələ bizdən belə aralıdır?!

Qoymuş milət imzasını övraq-i həyatə, Yox millətimin xətti bu imzalar içində.

Ağlar-güləyən Sabirsə bir gözü gülə-gülə, bir gözü ağlaya-ağlaya təəssüflənirdi:

Ənəbi seyrə balonlarda çıxır, Biz hələ avtomobil minməyiriz.

Bu millətə istiqlal, dövlət müstəqilliyi kimi şirin nemət bağışlamış, çətindən-çətin bir dövr içərisində müstəqilliyimizi beynəlxalq miqyasda tanımaq naminə usanmadan mübarizələr aparmış o alovlu vətənpərvərlər hansısa möcüzə ilə görə bilsəydilər ki, gün yetişir və Azərbaycana 155 dövlət dəstək verir, ölkəmiz Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilir, göz önünə gətirə bilsəydilər ki, 120 dövlətin təmsil olduğu Qoşulmama Hərəkatında onların əziz Vətəni 2019-2022-ci illərdə sədrlik edir, nə qədər qururlanırdılar, nə bəxtiyar olardırlar!

...Bizə həyat verən qan damarları dolana-dolana uzanan yollara bənzəyir. Əslində, həyatdakı bütün yollar da mütləq damarlarımızda axan qandan, o qanda daşıdığımız yaddaşdan başlanır.

Prezident olmaq tarixin seçimi və qismətidir. Azərbaycanın qiymətli övladlarından olan İlham Əliyev ölkənin bu ali kürsüsünə yüksəlməsə belə, mütləq Vətənin ən seçkin simalarından biri olacaqdı. Çünki o elə şəərəfli valideynlərin, elə dəyərli babalarının yetirməsiydi ki, qanı ilə irsən nəsibi olan keyfiyyətlər onu gəc-tiz seçdirməliydi. Bu, tələddir. Tələdən isə qaçmaq olmur.

Bəxtinə düşmüş vaxt kəsiyi Prezident İlham Əliyevi nadirdən-nadir dövlətçiye, siyasətçiye və şəxsiyyətə çevirdi.

(ardı 3-cü səhifədə)

Düz bir il əvvəl bugünkü gün – 2018-ci il aprelin 18-də o, millətlə üzbəüz idi. Əlini dövlətçiliyimizin müqəddəs kitabı – Əsas Qanunumuza basaraq sədaqət andı içirdi.

Əlini dinimizin, ruhumuzun, mədəniyyətimizin Əsas Qanunu – "Quran"a basaraq həmin anlarda dilindən qoparı hər kəlməyə cavabdehlik və vəfa andı içirdi.

Bir insan, illah da bir dövlət xadimi üçün bütün həyatı boyu qazana biləcəyi ən ali mükafat millətin gözünün içinə dik baxa bilmək haqqıdır.

Prezident İlham Əliyev bir il öncə qarşıdakı 7 ildə də hər an millətinin amalları, qayğıları, arzuları və ümidləri ilə birgə olacağına and içirdi.

Və cöhrəsinin mehriban, işıqlı təbəssümü ilə sevimli millətinin gözələrinə

əmin bir arxayınqlıq baxa bilirdi.

Çünki bu millət qarşısında üzü ağ idi. Çünki həmin anacan artıq 15 illik çətin, sınaqlı, uğurlar və zəfərlərlə bəzənən çətindən-çətin yol keçmişdi.

Çünki həmin 15 illik yolun başlanğıcında da elə bu cür səhnədəydi, elə bu təhər əlini qutsal "Quran"ımıza basırdı, elə bu sayaq əlini mötəbərlik rəmzi Əsas Qanunumuza basırdı və and içirdi.

Təbii ki, bu son and içməsinə qat-qat artıq heyəcan və məsuliyyətlə.

Axı o vaxt hələ hər şey qarşıda idi. O özü bildirdi nəyə təpəri çatır, nələri etmək əzmindədir, çoxunu hələ hamıya açıqlamadığı istəkləri, niyyətləri nədən ibarətdir.

And içirdi və sadədən-sadə bir vəd verirdi: "Mən Azərbaycana yaxşı Prezident olacağam!"

Bu andı içdi və aradan 5 il sovuşdu.

Növbəti dəfə and içdi, 5 il də keçdi. Sonra daha bir and və daha 5 il.

Və 1 il əvvəl o, yenə illər öncə qarşısında dayanaraq yaxşı rəhbər olacağı, hər vətəndaşın hamısını yerinə yetirəcəyi vədini verərək and içdiyi milləti ilə göz-gözü idi.

İndiki andının zamanəti arxadakı 15 il boyunca ucaltdığı Azərbaycan idi...

Bu yurdun dəyişərək 15 il öncəkindən dəfələrlə göyçək olmuş cöhrəsi, bu millətin 15 il öncəyə baxanda qat-qat yaxşılaşmış rifahı idi.

15 il əvvəl olduğu kimi, 1 il əvvəl də o, əmin idi ki, qarşısına qoyduğu vəzifələrin hamısını yerinə yetirə biləcək, bəlkə bir az da artığına nail olacaq.

Amma 15 il qabaqkindən fərqli olaraq, 1 il öncə and içərkən, vədlər

verərkən millətinə və yurduna boyun olduqlarını hökmən yerinə yetirəcəyinə artıq hər eşidən inanırdı.

Dostlar da, onu qəlbən sevenlər də, bir az biganələr də, lap hətta istəməyənlər də.

Çünki ortada dağ boyda işlər vardı, parlaq nəticələr vardı və bunları inkar etməyə, görməzliyə vurmağa nə kiminsə inası, nə cəsarəti, nə haqqı çatardı.

Arxada əzəmətli işlərdən yaranmış dağ kimi yüksələn zəfərlər varken bundan belə daha yaxşısını da gerçəkləşdirəcəyinə könlü rahatlığı ilə and içməyə nə var ki!

Azərbaycan xalqının 2 böyük oğlu – Mirzə Ələkbər Sabir və Məhəmməd Hadi başlanan XX əsrin avvəllərində narahat sualların mənəngəsində sıxılırdılar.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dövlətimizin rəhbərinə və dünyanın tanınmış siyasi xadiminə salamlarını və təşəkkürlərini ünvanlayıram. Bu təşəkkür borcum 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə başlamağımın 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən verilən ali qərarınıza və sərəncamınıza görədir. Mən bu sərəncamınızı həm şəxsimə, həm də Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi kimi qəbul edirəm. Zati-alilərinizin sayəsində nail olduğumuz hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin və dini müəssisələrinin nəzərində əlamətdar və tarixi hadisəyə çevrilir. Çünki dünya Sizin simanızda öz ölkəsini hərtərəfli inkişaf mərtəbəsinə qaldıran, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafını təmin edən, sosial-iqtisadi islahatları ilə xalq-dövlət birliyinə möhkəmləndirən dövlət rəhbərini görür. XXI əsrdə başlıyacaq mədəni ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal ideyalarınız sayəsində Azərbaycanın adı tarixin səhifələrinə tərəqqi və ictimaiyyətinə kimi yazılır.

Sizin milli və dini dəyərlərə verdiyiniz önəm təkcə Azərbaycan xalqı deyil, dünya ictimaiyyəti və

müxtəlif dinlərin liderləri də yüksək qiymətləndirmiş və "Dünya dini liderlərinin II Bakı sammiti"-nin keçirilməsi münasibətilə mənə ünvanladığı təbriklərdə Zati-alilərinizə minnətdarlıqlarını bəyan etməyi rica etmişlər. Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığının təmin olunması müdrik siyasətin nümunəsi kimi təkca Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu sarsılmaz mədəni bünövrənin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alilərinizin səyləri ilə uğurla davam etdirilmişdir. Biz din xadimləri Azərbaycanla Sizin səylərinizlə təşəkkül tapan mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bəyənilir və gələcəkdə davam etdirmək niyyətindəyik. Zati-alilərinizin 2019-cu ili böyük İslam mütəfəkkiri, İrfan filosofu və sufi şairi Nəsiminin şərəfinə "İmadəddin Nəsimi ili" elan etməsi də Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi töhfələrin parlaq nümunəsidir və dini mühitdə yüksək təqdirə layiqdir.

Zati-aliləri, 40 ildir ki, Şeyxülislam olaraq Qafqaz Müsəlmanları İdarəsinin ulu öndər Heydər

Əliyevin xeyir-duası ilə onun əmanəti kimi qoruyuş. Sizin hüsn-rəğbətiniz və maddi-mənəvi dəstəyinizlə dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırılmasına çalışmışam. Bu illər ərzində Zati-alilərinizin şəxsinə olan hörmət və diqqəti, özəl münasibəti, iftar məclislərində və tədbirlərdə fəaliyyətim barədə dəyərli sözləriniz mənim üçün ən qiymətli hədiyyə olubdur. Bu gün də hesab edirəm ki, harada dövlət və din birliyi varsa, orada dövlətin və xalqın siyasi, iqtisadi və mədəni rifahı üçün təminat var. Mən Sizin siyasətinizi təqdir edərək hər zaman yanınızdayam. Zati-alilərinizin məni dost və qardaş adlandırmasını özüm üçün ən böyük mükafat hesab edirəm, ömrüm boyu Sizə və bütün ailənizə Allahdan xeyir-dualar diləyirəm.

Biz dindarlar əminlik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, əzəli torpağımız olan Qarabağın azadlığı naminə haqqın qalibiyyəti daim Zati-alilərinizlə olacaqdır. Bu, bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır.

Allah-təala hər zaman yardımınız olsun! Amin. Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, №2, maddə 117, №5, maddə 486, №9, maddələr 1027, 1044, 1048; 2015, №

6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553) 4-cü hissəsində "715" rəqəmləri "895" rəqəmləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2019-cu il



Yüksək səriştəli idarəçilik nümunəsi

» 4



Moskva danışıqlarında müsbət tendensiya müşahidə olunub

» 5



"Şahdağ. Dağların şahı" sənədli filminin təqdimatı olub

» 7



A.Lukaşenko: Belarus-Türkiyə münasibətləri yüksək səviyyəyə çatmışdır

» 12

V.İ.İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə

xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2019-cu il

Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən Azərbaycan Dövlət “Yug” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cəbbəli adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı,

Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100,0 (bir yüz) min manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2019-cu il

Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 4,0 (dörd) milyon manatı “Azərsu” Açıq Səhmdar

Cəmiyyətinə ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2019-cu il

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 163

Bakı şəhəri, 15 aprel 2019-cu il

“**Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi**” publik hüquqi şəxsin tabeliyindəki **tibb müəssisələrinin Siyahısı**”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasında icbari tibbi siğortanın təbiiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb

müəssisələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarla dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Əsl siyasət konkret, real iş görməkdir

Son 16 ilin reallıqları deməyə əsas verir ki, Prezident İlham Əliyev bu dövrdə xalqına, dövlətinə layəqətlə xidmət göstərüb, ölkəmizin siyasi, sosial-iqtisadi inkişafını təmin edib, müstəqil Azərbaycanı dünya ölkələri arasında nüfuzlu dövlətlərdən biri kimi tanıdıb.

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” tezisini irəli sürən cənab İlham Əliyev bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün qətiyyət və əzmkarlıq nümayiş etdirib. Sabitlik, dinamik inkişaf və mütarəqqi islahatlar strategiyasını uğurla həyata keçirməklə xalq qarşısında verdiyi bütün vədlərə sadıqlığını sübuta yetirib.

Həç kəsə sirr deyil ki, cənab İlham Əliyevin 2008-ci ilin 15 oktyabr, 2013-cü ilin 9 oktyabr və nəhayət, 2018-ci ilin 11 aprel seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişaf, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənib.

Son prezident seçkilərində xalqımızın böyük dəstəyi ilə növbəti dəfə inamlı qələbə qazanan cənab İlham Əliyev Milli Məclisdə keçirilən andıçmə mərasimində deyib: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görülməli işlər haqqında bizim çox aydın təəvvürümüz, planlarımız, proqramlarımız var”.

Sabitlik, dinamik inkişaf və mütarəqqi islahatlar strategiyasına əsaslanan plan və

proqramlar son bir il ərzində də uğurla davam etdirilib, sosial-iqtisadi sahələrdə struktur dəyişiklikləri ilə institusional islahatlar paralel aparılıb, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan layihələr yüksək səviyyədə gerçəkləşdirilib.

Fikrimizin təsdiqi olaraq təkcə ötən il ərzində Azərbaycanın sosial-iqtisadi sahələrində reallaşan mühüm layihələrin bir qisminə diqqət yetirək:

– “Azərspace-2” peyki orbitə buraxılıb;
– Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi işə salınıb;
– Nəhəng transmilli Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TA-NAP layihələri uğurla reallaşmış;
– Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Star” neft emalı zavodu (SOCAR Turkey Aegean Refinery) istifadəyə verilib;
– Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar uğurla yekunlaşıb, dövlətimizin maraqlarına cavab verən “Xəzər dənizinin statusuna dair Konvensiya” imzalanıb.

(ardı 9-cu səhifədə)

Qusar rayonunun Cibir–Həzrə–Mucuuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir–Həzrə–Mucuuq–Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2019-cu il

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 171

“**Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları**”nın, habelə **hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında**” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrini haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1303-VQD

nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli 768 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384,

№ 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə 748, № 9, maddələr 1121, 1122; 2015, № 2, maddə 212; 2016, № 9, maddə 1581; 2017, № 6, maddə 1230, № 10, maddə 1879; 2018, № 7 (II kitab), maddə 1663) əlavə - “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “təsisçi və” sözləri “təsisçi, qanuni

Bakı şəhəri, 15 aprel 2019-cu il

təmsilçi seçilmiş şəxs və ya” sözləri ilə əvəz edilsin.

2. “Təsisçi (təsisçilər)” sözlərindən sonra “, qanuni təmsilçi (qanuni təmsilçilər) seçilmiş şəxs” sözləri əlavə edilsin.

3. “Qeyd” hissəsinin birinci abzasına “Təsisçi” sözlərdən sonra “, qanuni təmsilçi” sözləri, “(təsisçilərinin)” sözlərindən sonra “, qanuni təmsilçinin (qanuni təmsilçilərinin)” sözləri əlavə edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası



işləri, xidməti fəaliyyətdə əldə olunmuş nəticələri, mövcud olmuş nöqsan və çatışmazlıqları diqqətə çatdıraraq onların aradan qaldırılması

səsləndirilən iradələrin tezliklə aradan qaldırılacağına söz verilib.

Iclas yekun vuran daxili işlər naziri Ramil Usubov əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlıqla mübarizədə, daxili təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, bu işdə prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə birgə səmərəli fəaliyyətin mühüm rol oynadığını vurğulayıb. O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarının işində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib, həmçinin əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri üzrə və aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.

Vurğulanıb ki, təqsirləndirilən və itkin düş-

müş şəxslərin axtarışı üzrə tədbirlər, ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası, şəxsi heyətin peşə hazırlığı sahələrində fəaliyyət gücləndirilməli, hər bir orqan və hissədə qanunçuluq, nizam-intizam möhkəmləndirilməli, vətəndaşların qəbuluna, onların müraciətlərinə daha həssas münasibət göstərilməli, hər bir ərizə və şikayətə vaxtında və operativ baxılımla, ümumən şəxsi heyətin tapşırılması sahəyə məsuliyyətinin yüksəldilməsi istiqamətində işlər böyük əzmle davam etdirilməlidir.

Nazir Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevə əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə müəyyən edilmiş vəzifələrin, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, ölkədə sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni maraqlarının hüquq-qazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.

Qəbulda 15 vətəndaş iştirak edib. Vətəndaşlar bölgə sakinlərinin yerində qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



qanuni maraqlarının, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Son illər ölkədə uğurla həyata keçirilən islahatlar, quruculuq işləri və hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da fəaliyyətin beynəlxalq standartlara

Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov müzakirə olunan məsələlərə bağlı respublikanın daxili işlər orqanları tərəfindən görülən

yollarından və qarşıda duran vəzifələrdən danışıblar.

Məruzələr ətrafında çıxış edən bir sıra şəhər, rayon polis orqanlarının rəisləri gündəlikdəki məsələlər üzrə, həmçinin cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək iclasda

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edib

□ *Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) reisi, general-leytenant Arzu Rəhimov aprelin 17-də Şamaxıdakı Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, İsmayilli və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.*

Qəbuldan əvvəl xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ümumiyyətlə lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının

gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, həlak olmuş övladlarına şəhid statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların

həlli üçün konkret tapşırıqlar verilib. Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.



Prezident andı

Rafael HÜSEYNOV,
Azərbaycan Respublikası Milli Məclisinin
mədəniyyət komitəsinin sədri, akademik

(əvvəli 1-ci səhifədə)

Əslində, biz hamımız kimliyimizdən, nəçiliyimizdən asılı olmayaraq nadir tarixi insanlarıq. Çünki hamımız ikinci minilliyi yola salıb Üçüncü minilliyi qarşılamışıq. 10 əsrdə bir dəfə baş verən hadisə qismətimizə çıxıb.

Taleymizə yazılmış vaxt kəsiyi – başçılıq etdiyi əsrlərin ən sürətli, hadisələrle doluluğu baxımından ən zəngini, kəşfləri, ixtiraları nöqtəyi-nəzərindən ən inkişafıslı XX yüzilin bitməsi və əfsanə kimi təsəvvür edilənlərin həqiqətlərə çevriləcəyi XXI əsrin başlanmasının sadəcə şahidi olmaq hər birimizi müstəsna edir.

Amma bir var iradəndən asılı olmayaraq elə vaxtın hökmüylə qeyri-adi tarixi dövrün şahidinə, Üçüncü minilliyin başlanğıc yollarını keçən ilk insanlardan birinə çevrilmək, bir də var bu başlanan yeni zamanın yaradıcılarından, yönəldicilərindən, həlledici simalarından biri olmaq.

Bu baxış bucağından nəzər salanda, əlbəttə ki, Prezident İlham Əliyev alnına nadirlik yazılmış tarix liderlərindəndir.

O, XXI əsrə, III minilliyə, ən yeni tarixə müstəqil Azərbaycan dövlətinin bu yüzillikdə seçilən Birinci Prezidenti kimi daxil oldu.

Əlbəttə, sayca İlham Əliyev müstəqil Azərbaycanın ilk dövlət başçısı deyil. 1918-ci ildə istiqlal bayrağımızın ilk dəfə ucaldığı zamanlarda Məclisi-Məbusan – parlament sədri seçilən və həmin illərin bir sıra mənbələrində adı elə “prezident” kimi anılan Əlimərdan bəy Topçubaşovdan tutmuş müstəqil Azərbaycana 10 il başçılıq edərək dövlətimizi XX yüzildən yeni əsrə müstəqilliyi ayaqları üstündə inamla duran, yetərinəcə güclənmiş halda çatdıran qüdrətli Heydər Əliyevəcn ölkəmizin prezidentlik kürsüsünə 4 nəfər yüksəldi.

Həmin sayla İlham Əliyev 5-ci Azərbaycan Prezidentidir. Amma XXI əsrin ilk iki onilliyi artıq bitmək üzrədir, tarix təqvimində artıq 3-cü minillikdir və İlham Əliyev təzə əsrdə, yeni minillikdə, bütün yönrlərlə büsbütün yeni olacaq təzə zamanda xalqın artıq dörd dəfə seçdiyi ilk Azərbaycan Prezidentidir.

Yeni dövrün ilk Azərbaycan Prezidentinin məhz cavan bir dövlət başçısı olması da, əslində, təsadüf yox, zamanın təklif etdiyi qanunauyğunluq idi.

Yeni zamanda Azərbaycan xalqının Prezident seçdiyi İlham Əliyev qədd-qamətindən, zövqlərindən, mədəni səviyyəsindən tutmuş, bir sıra ecnəbi dilləri ana dili kimi bilməsindən, peşəkar siyasətçi və siyasətşünas olmasından tutmuş, müasir iqtisadiyyatın həm təcrübəsi, həm nəzəriyyəsiylə bilavasitə müşğul olmasından əsl müasir dövlət başçısıdır. Yeni əsrin sürətlərinə və tələblərinə layiq dövlət başçısı!

Bu cür dəqiq seçimi etsə-etsə, elə vaxt edə bilərdi. Vaxt onu seçdi və o da vaxtın çağırışlarına ən layiqli cavabları verməyi bacardı.

2004-cü ildə Azərbaycanı yeni-yeni irəlilətməyə başlarkan artıq inkişaf yolunu tutmuş ölkəmizin valyuta ehtiyatlarının miqdarı 1,8 milyard idi. İndi 46 milyarddır. Elə birca bu göstərici yeter ki, Prezident İlham Əliyevin Azərbaycanı hansı zənginliyə və zirvəyə yetirməyi bacardığını itfihlənə təsdiq edəsən.

Heydər Əliyev Azərbaycanı sevnən və Azərbaycan üçün ölüyüqəlməz xidmətlər göstərmiş şəxsiyyət idi. Müasir müstəqil Azərbaycanın onun şah əsəri və ən əziz balası idi.

O bir başbana bənzəyirdi ki, çiçək kimi becərdiyi, böyütdüyü, qayğısını çəkdiyi, süsədiyi Vətənin sabahından, əlbəttə ki, narahat idi. Əlbəttə ki, o, bu yurdu, bu dövlətin sükanının sabah hansı əllərdə olacağını fərfində idi.

Bu hissən nə demək olduğunu daş üstə daş qoyanlar, ömründə nəsa qurub-yaratmışlar, qurub-yaratdıqlarının sonrası haqqında nigarançılıq çəkənlər bilər.

Hələ 2003-cü ildə İlham Əliyevin ilk dəfə prezident seçkilərinə qatıldığı zaman qürbətdən göndərdiyi məktubunda xeyir-dua verərək: “Mən ona özüm qədər inanıram” yazarkən ulu öndər necə də haqlıymış!

Doğmaca övladının qəlizdən-qəliz dövlətçilik, siyasət meydanında təkbəşinə mübarizəyə qatılarkən bir an belə büdrəmədən qətiyyətlə qələbəyə yelması Prezident Heydər Əliyevi yalnız Ata olduğu üçün deyil, ən əvvəl Azərbaycanın gələcəyinin etibarlı əllərə qismət olduğunu görə, qurduğu bu sevimli Azərbaycan mülkünün zavalı uğramayacağına inandığı səbəbindən duyğulanmış, xoşbəxtlərin xoşbəxti etmişdi.

Siyasətin necə pırtlaşıq cəngəllik olmasını, dövlətin birinci şəxsi vəzifəsinin

ağır yükünü daşımağın nə demək olduğunu hər halda hər kəsdən daha yaxşı bilən Heydər Əliyev, bəlkə də, heç istəmədi yeganə oğlu da siyasətçi, dövlət başçısı olsun. Amma XX əsrin son parçasının təlatümlərindən salamat çıxarıb XXI yüzilliyə yetirdiyi və möhkəmləndirdiyi müstəqilliyimizin, fəlakətlərdən xilas etdiyi Azərbaycanın daha da çiçəklənməsini, bu çiçəklənməni təmin edəcək siyasətinin yaşamasını da çox istəyirdi. Əslində, o, tək oğlunu, ömrünün davamı olan İlhamını Azərbaycana, Azərbaycanın gələcəyinə erməğan etmişdi.

Heydər Əliyev realist adam idi və onun hətta macazi kimi təsir buraxan hər dəyişinin ardında bir gerçəkçi məqam aranmalıdır. Onun söylədiyi “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” sözlərinin əsl mənası elə bu imiş!

Dünyada heç bir hadisə təsadüfən baş vermir. Hər hadisənin ardında vaxt gərşisinin qaçılmaz məntiqi var.

Dövlət başçısı üçün zəruri olan bütün üstün keyfiyyətlərə malikliyi öz yerində, amma İlham Əliyevin bir insan olaraq yaşadığı tərəcəyi-hal və tale də bütün ayrıntılarıyla açıqca nişan verir ki, zaman lap kiçik yaşlarından onu elə bugünkü günə, yeni əsrdə, yeni minillikdə Azərbaycan dövlətinin sükançısı olmağa hazırlayırmış.

Əsas Qanunumuz prezident seçiləsi insanlara yuxarı yaş həddi qoymasa da, aşağı yaş məhdudiyyətini müəyyən edib. Və bunun mənası dərinidir.

Nə qədər oxusan da, öyrənsən də, ucu-bucağı görünməyən biliklərə, istəddə sahib olan da, həyat məktəbinin, ömrü təcrübəsinin yerini heç nə vermir.



Dövlət başçısı seçilmək, yaşıdan asılı olmayaraq “millətin atası” adlandırılmaq haqqına və mərtəbəsinə yetmək üçün gerək öncələrdən dünyanın isti-soyuğunu da hiss etmiş olasan, yaşayışın bərkinə-boşuna da düşsən.

İlham Əliyev ömrü ərzində həyatın hər üzü ilə rastlaşıb. Rahat, sıxıntısız həyatı da görüb, məhrumiyyətləri də.

Ona görə də bir il öncə ona yeni əsrdə artıq dördüncü dəfə intixab edən millət, pənahını, ümidini ona bağlayan yurd, onun ardınca getmək qərarını verən xalq qətiyyətlə yanılmayıb.

Azərbaycanın siyasi mühitini nəzərinizdə tam həcmdə canlandıрмаğa çalışın. Qabiliyyətlərinə, miqyaslarına, daxili enerjisinə və prezidentlik kimi ali məqama yetmək üçün gerək olan layiqli inkişaf yolu keçməsi sarıdan İlham Əliyevə tay ola biləcək ikinci şəxsi görməyəcəksiniz.

Ona görə də illərdə 2003-cü, 2008-ci, 2015-ci ilində və nəhayət, 2018-ci ilin 11 aprelində na qədər dürtü seçim etdiyinə sevinirəm. Sevinirəm ona görə ki, bu seçimin bəhrələri göz qabağındadır. Bu ali seçimin nəticəsi gündən-günə yüksələn, rövnaqlanan və qüdrətlənən Azərbaycandır.

Vətənə və millətə öz doğma ocağı, evi, min bir tellə bağlı olduğu şəcərəsi kimi yanaşmaq üçün gerək dövlət başçısının zatında, cəvhərində nəcəbat ola, mərhəmət ola, nəbz kimi vuran mərhəmət, ədalət duyğusu ola. Bunlar elə hislərdir ki, o vərdişlər gerək canda, qanda həmişə dövr edə. Nəciblik sənin maydana, varlığınıdırsa, həyatın ən dözülməz sınaqlarının da səni başqalaşdırmağa, dəyişməyə, qabalaşdırmağa gücü çatmır.

Bu əhvalatı İlham Əliyev bizə hələ Prezident olmadığı çağlarda, Vətəndən uzaqlarda – Strasburqda danışmış, həm də kimisə ifşa etmək üçün deyil, müqayisə edərək sırası bir polis işçisinin Əliyevlər ailəsi amansız təqiblərə məruz qalarkən

heç nəyə məhəl qoymadan onlara necə sədaqət nümayiş etdirdiyini çatdırmaq üçün söyləmişdi.

Heydər Əliyevin Kreml tərəfindən dörd bir yandan sıxışdırıldığı, mətbuatda bərəsində yüz cür hərzə-hədyanın, iftiranın yer aldığı nisgilli günlərdən birində İlham Əliyev Moskvadan Bakıya gələsiymiş. Təyyarənin salonuna daxil olur.

“Atamın vaxtilə vəzifə verdiyi, irəliləyişlərinə səxavətlə kömək göstərdiyi, ailəmizi də yaxşı tanıyan bir məmurla düz qarşı-qarşıya gəldik, baxışlarımız rastlaşdı. Yer dar idi, görməzliyə vurmaq mümkün deyildi və o adam mənimlə salamlaşmamaq, danışmamaq üçün üzünü yana çevirdi”.

O vaxt söz-sözü çəkmişdi, ona görə bu acı xatirə yada düşmüşdü və qəlbimi çox incitmışdi. Belə insan çürüklüyü və dönüklüyü mənə həmişə daxilən üzür.

Amma nə gözəl ki, belə ürəkgöynədən həyat sancmaları və namərdliklər bu böyük ürəkli insanı daxilən qəddarlaşıdır, qəlbində zərəcə də mənfii iz qoya bilməyib.

Allah bilir, bəlkə sonralar, artıq ixtiyarında geniş səlahiyyətlər olanda, prezidentliyə başlayandan sonra həyat yenə onları qarşılaşdırıb.

Və inanıram ki, Prezident İlham Əliyev ona münasibətin əvəzinə çıxıb – mütələq diqqət göstərüb, mütələq yaxşılıq edib, mütələq həmin şəxsin qanıb-qanmayacağını gözlemədən nəcibliyini edib.

Millətin, ölkənin rəhbəri olmağın qızıl açarı bu boyda Ürəkdi!

Dövlətin yaxşı rəhbərisənsə, bu Vətəndə sənin üçün pis yurddaş yoxdur. Bu xalq yaxşı və yamanıyla səninidir. Aqlılı da, cahillə də sənin qayğına möhtacdır, səndən kömək umur. Cinayət törədərkə həbsxanada yatan məhbusundan da, bu yurd üçün ən böyük fədakarlıqlar edən qəhrəmanından da nəvazişini əsirgəməməlisən.



budur. Biz “sağ ol!” desək də, deməsək də, o, yolunu, xeyirxah xəttini davam etdirəcək, əməlpərvərliyində ardıcılı, dönməz olacaq.

Haqq itirmək, nankor olmaq, yaxşını görmək qabiliyyəti iman kamilliyindən, tərbiyə düstürlüyündən nişanədir. Qədrbilən olaq, İlhamımızı daha böyük zəfər və tərəqqilərə qəlbədən gələn səməmi “sağ ol!” larımızla ilhamlandıraq!..

Salnaməçi Xəndəmir xəbər verir ki, 1501-ci ildə Şah İsmayıl Xətayi ruhun bədəinə daxil olduğu kimi paytaxt Təbrizə girdi, öz vücudu ilə hakimiyyət taxtını bəzədi.

XVI yüzilin əvvəlində misilsiz dövlətçi Şah İsmayıl bu əməliylə “ölkə paytaxtdan başlanır” həqiqətini hər kəsə anladı və məmləkətinin tərəqqisinin təməl

sılmaz zirehlərindən olan neft siyasətinin ardıcılı məntiq və məharətlə aparılması İlham Əliyevin ən mühüm dövlətçi şücaətlərindəndir.

...Zəka işığı, təkəkkür enerjisi, bilik, məntiq, nitq gözəlliyi elə sərvətlərdir ki, onları gizlətmək mümkün deyil. Yanaşı dururlar və danışılır.

Dünyanın irili-xırdalı ölkələrinin liderləri və Azərbaycan Prezidenti İlham Əliyev. Siz də hər biriniz müşahidə edərsiniz. Amma tək biz yox, dünya da görür və müqayisə edir. Kimin kim olduğu aydınca seçilir.

Və Heydər Əliyevlə olduğu kimi, İlham Əliyevlə də Azərbaycan, əslində, olduğundan daha böyük görünür!

Üzdən baxanda İlham Əliyev çox səbri, təmkinli görünür. Hiss edərsən ki, yüz ölgü, bir biçməmiş addım atmaz. Lakin məqamı düşündə, gerək olan da risk etməyi bacarmaq da bışkin siyasətçilərə xas olan məziyyətdir. Yeri düşündə fəhmin, intuisiyanın, altıncı duyğunun pıçılısına da qulaq asmaq zəruriyyəti doğur.

Və bir dəfə də olsun Prezident İlham Əliyevi siyasi intuisiyanı yananı görmədik. Riskləri də hər zaman özünü doğruldub, faydasını verib. Ağıllı adamın edən düşüncələrinin davamıdır. Dayaz adamlardır ki, siyasətin böyük şahmat olduğunu unudaraq nərdçi düşüncəsi ilə “ya bəxt, nə olar-olur” deyər riskə gedirlər. Çiyinlərinə millətin rəhbəri olmaq yükünü daşımaq səlahiyyətini və məsuliyyətini götürən lider yeri düşündə risk da etməli olur.

Biz etdiyi risklərin millətin, ölkənin, dövlətin başına hansı fəsadlar doğura biləcəyini anlamadan, elə qarasına hərəkət etmiş, bununla da acısını hamımızın daddığımız bələlara bais olmuş başçılardan yaxın tariximizdə görmüşük. Həm özümüzüdə, həm də yaxın-uzaq xaricdə.

Dövlətin rəhbəri olmaq, bir ölkənin prezidenti vəzifəsini daşımaq nə qədər şəərəfli və qürurvericidirsə, bir o qədər də çətin və məsuliyyətlili, hər an sınaqlarla dolu ağır yükürdür. Bir ölkə və millətin taleyi tarixin hökmü ilə sənə tapşırılsa, bütün başqa keyfiyyətlərdən əlavə, həm də dərin səbrin, tükenməz dözümlün olmalıdır.

Məqamı gələndə böyük siyasət naminə düşmənlə də əl verib görüşməli, söhbət etməlisən, bəzən səviyyəsi, ləyaqəti səndən qat-qat aşağı olanların ən mötəbər bəynəlxalq kürsülərdən rəhbərlik etdiyin dövlətin ünvanına yağırdığı böhətləri, yalanları da təmkinini pozmadan sonacan dinləyib cavabını verməlisən. Hərdən Vətən üçün fədakar çalışmaları görüb, etiraf etməyən nankorlara da, insafsızca ağa “qara” deyənlərə də, xəbəslərə də, riyakarlara, lap yolunu azmış, haqlı-haqsız asi düşmüş vətəndaşların da dözümlü yanaşmalısən, ehtiyac duyulanda mərhəmətini əsirgəməməlisən. Başqa yol yoxdur! Çünki prezidentlik yalnız ali vəzifə deyil, həm də Tələdir, məxsusi bir düşüncə, yaşam tərzidir.

Artıq 16 ildir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır və bu 16 il boyunca biz onu daim məhz belə gördük: dövlətə, millətə bağlı, ümummilli maraqlarda yenilməz, güzəştisiz, xalqı üçün, Vətəni üçün yanan, yurdu hər qarışının yüksəlişi üçün usanmadan çalışan, ən ülvə məramı Azərbaycanı davamlı firavanlığa qovuşdurmaq olan ötkəm, qətiyyətlili, tələbkər, ardıcılı və həm də mərhəmətli, xeyirxah, əfv etməyi bacaran, tövbə yolunu açıq saxlayan müdrik rəhbər kimi.

İnsan yaxşıya, xoş güzəranə tez adət edir və sanki az öncə tam fərqli bir gerçəklik içərisində yaşadığını asanca unudur. Bəlkə, bu elə məhz belə də olmalıdır. Bunun özündə də həyatın müəyyən məntiqi var – ömrü

qısadır, insan bu gün dünəndən, sabah bugündən daha yaxşı güzəranə sahib olmalıdır.

Olson! Lakin minnətdarlığımızı ifadəni də bacaraq və bizim rifahımız üçün edilmişləri də unutmayaq!

İnkişafın, irəliləyişin, artımın İlham Əliyev miqyasları bizdə heç vaxt olmayıb, bunun özü artıq bir tarixi fenomendir.

Ölkənin qüdrəti, uzaqgörən, tədbirli rəhbərisə ən müxtəlif maneələrə, eniş-yoxuşlara, kiminsə bu müstəsna səyləri və bəhrələri qiymətləndirib-qiymətləndirməməsinə bənd olmadan özünəxas təvəzö və inamla düzlüyünə (və nurlu sabahlarına!) inandığı dürtü yolu ilə irəliləyir.

Şüşə kimi hamar yollar, bir zamanlar Qərb kinolarında görə bildiyimiz möhtəşəm körpülər, bir-birindən çəkici müntənasib tikillilər, ən ucqar kəndlərdəki hətta bir vaxtlar ən iri şəhərlərdə belə rast gəlinməyən məktəblər, mədəniyyət sarayları, şəhərləşən rayonlar, bolluqla, zənginliklə asıb-daşan dükən-bazar, geyim-kecimimiz, süfrəmiz...

Bunlar Prezident İlham Əliyevin əsərləridir.

Bunlar hələ elə dərhal zahirdən görünənlərdir.

Azərbaycan dövləti və millətinin təhlükəsizliyi, tərəqqisi, özünüdətdiqi istiqamətində saysız müqavimətləri, əngəlli maneələri, ciddi təhdidləri adlaya-adlaya Prezident İlham Əliyevin çağdaş qəliz dünyamız içərisində reallaşdırdığı nə qədər cəhanşümul, millətəxeyir işlərinə təfərrüatlarından, pərdəarxası dramatik səhifələrindən əksəriyyət xəbərsiz qalır. Xarici müdaxilərsiz, sülh, əmin-amanlıq və daxili sabitlik şəraitində, günü-gündən boy ataraq, firavanlaşaraq yaşayırlar.

Hərdən ətrafı seyr edin, yaxın-uzaq qonşular barədə fikirləşin, yenə özümüdə baxın. Nail olunmuş hər yaxşılığın arxasında ağıl var, iradə var, əzm var, canatma var, mübarizə var. Və nəhayət, şəxsiyyət var. Bunların hamısının tədbirli memarı var.

Bu şəxsiyyət, bu memar Prezident İlham Əliyevdir!

Görməyi, dəyərləndirməyi, minnətdar olmağı bacaraq!

Hakimiyyətdə olduğu 16 il boyunca Prezident İlham Əliyev hər gününü bu xalq qarşısındakı sədaqət andını sübut etməklə yaşayıb. Əməkləri və sevgiləri səmərinə də verib.

Ləyaqətli oğlu İlham Əliyev Azərbaycan xalqına artıq xeyli uzaqda qalmış 2003-cü ildə vərd etdiyi kimi yaxşı Prezident olmağı bacardı!

Arxayınlaşmağa, ayaq saxlayıb nəfəs dərməyə isə Böyük Yol və Əlahəzrət Vaxt icazə vermirdi!

Hələ eramızdan 3 əsr əvvəl dahi yunan filosofu Epikür yazırdı ki, nə qədər yoldayığı, yolun indi qediymiz hissəsini əvvəlkindən daha uçuqlu etməliyik. Yalnız yolu başa vurandan sonra könül asudəliyi ilə sevinmək olar!

Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin, millətimizin gətirdiyi yolsa elə bir müqəddəs amaldır ki, onun sonu yoxdur, inşallah ki, heç zaman da bitəcəyi, nəhayətli olmayacağı, əsl sevinci də dolğunluğu, bütövlüyü ilə həmin yolu daha sonra keçənlər yaşayacağılar.

O, Böyük yolu gedir və onu Yaxşı Prezident edən bəlkə ən mühüm amil Azərbaycan xalqını, bu xalqın hər sədaqətli balasını ən məhrəm, ən əziz dost saymasıdır.

Həyatın bütün yaxşı-yamanını dadıb keçmiş dünyagörmüş atalarımız “Arxası dağ olanın başı göylərə çatır” söylədilər.

Prezident İlham Əliyev kürayını ən uca, ən möhtəşəm dağa – xalqına söykəyib və hər an milləti ilə əl-ələ, ürək-ürəyədir.

Əlbəttə ki, millət qarşısındakı andına sadiq bu böyük insanın başı daim zirvələrdə olacaq!

Hər bir xalqın gələcək inkişaf yolunu düzgün müəyyənləşdirməsi onun konkret zaman kəsiyində siyasi reallıqları obyektiv dəyərləndirərək, düzgün seçim etməsindən asılı olur. Gələcək taleyini daim qəlbən inandığı liderə etibar etmiş Azərbaycan xalqının bir il əvvələ təsadüf edən taleyüklü seçimi – 2018-ci il 11 aprel seçkiləri də məhz bu reallıqlarla şərtlənmiş, ölkəmizin keyfiyyətə yeni mərhələyə uyğun müasirləşməsi və dayanıqlı inkişafı üçün geniş imkanlar açmışdır. Son seçkilər ən yeni tariximizə milli siyasi iradənin təntənəsi kimi düşmüş, seçicilər ölkəsinin taleyi baxımından ən düzgün və keyirli olanı seçmişdir. Seçkilərdə inamlı qələbə qazanaraq səlahiyyətlərinin icrasına başlamış Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk günlərdən hökumətin strukturunda əsaslı islahatlara, kadr dəyişikliklərinə start verməsi, menecer təfəkkürlü, müasir dünyanın aktual çağırışlarını adekvat qiymətləndirməyi bacaran gənc və perspektivli kadrları mühüm postlara təyin etməsi Azərbaycanda sistem xarakterli islahatları daha da sürətləndirmişdir.

Dövlətimizin başçısı ötən il aprelin 18-də Milli Məclisdə keçirilmiş andıçmə mərasimində ötən illərdə əldə edilmiş uğurların davamlılığının təmin edilməsi baxımından dövrün tələbləri ilə səsleşən islahatların davam etdirilməsi zərurətini xüsusi vurğulamışdır: "Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görülcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə söylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".

11 aprel seçkilərindən sonrakı mərhələnin seçiyəvi cəhəti səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılması məqsədilə demokratik ruhlu islahatların dərinləşdirilməsinə, vətəndaş cəmiyyəti institutlarının inkişafına, liberal siyasi mühitin formalaşmasına və insan hüquqlarının aililiyinə xidmət edən tədbirlərin daha da genişləndirilməsidir.

Ümumilikdə, Azərbaycan Prezidenti cənab İlham Əliyev son 16 ildə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasını, insanların narahat edən problemlərin aradan qaldırılmasını hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət siyasətilərinin iqtisadi bazısını möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb edərək, bütövlükdə ölkədə intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.

Möhtərəm İlham Əliyevin hakimiyyəti dövründə əldə olunan iqtisadi inkişaf sosial problemlərin həlli istiqamətində qətiyyətli addımların atılmasına imkan yaratmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5 faizə düşmüşdür. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 46 milyard dollara çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur və bu, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Davos Forumunun "İnküziv inkişaf indeksi" adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə

arasında 3-cü yerə yüksəlmişdir.

Dövlət başçısı hökumətin fəaliyyətini son 16 ildə özünəməxsus tələkarlıqla təkmilləşdirmiş, "cılalamışdır". İdarəçilik sisteminə özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirmiş, xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır. "Xalqa doğru - haqqa doğru" prinsipinə əsaslanan bu siyasət vətəndaşların dövlət rəhbərinə olan sevgisini, rəğbətini, inamını daha da artırmışdır. "ASAN xidmət", "ASAN kommunal" və "DOST" kimi unikal xidmət mərkəzlərinin yaradılması da xalqa layiqli xidmət məramının təcəssümü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, professor Əli Həsənov "İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili" məqaləsində yazır: "Cənab İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi yeniləşmələr baş vermiş, müasir idarəetmə bilik və bacarıqlarına malik olan cavan kadrlar hökumətdə yüksək vəzifələrə təyin olunmuşlar. İctimai rəydə böyük rəğbətlə qarşılanan kadr siyasəti dövlət orqanlarının çəvik və səmərəli şəkildə fəaliyyətinə mühüm təsir göstərmişdir. Bu zaman dövlət idarəçiliyi sisteminə səmərəliliyin yüksəldilməsi və müasir dövrün tələblərinə cavab verən yeni idarəetmə strukturunun formalaşdırılması zərurəti nəzərə alınmışdır".

Son seçkilərdəki inamlı qələbəni şərtləndirən mühüm amillərdən biri də cənab İlham Əliyevin ölkədəki istənilən ekstremal vəziyyətdə operativ və düzgün qərarlar qəbul etməsi, bu zaman vətəndaşların mənafeyini ön plana çəkmişdir. "Bizi xalq seçib, bizim də vəzifəmiz odur ki, xalqın etimadını öz fəaliyyətimizlə doğruldaq" – deyən cənab İlham Əliyev hər hansı fəvqəladə vəziyyət zamanı hökumət üzvlərini dərhal monolit komanda kimi səfərbərliyə alır, lazımı tapşırıqlar, göstərişlər verir.

Ölkə vətəndaşları çətin anlarda ilk dəstəyi həmişə inanaraq etimad göstərdikləri liderdən gözləyirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ səlahiyyətlərinin icrasına başladığı ilk aylarda – 2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçmasına çəvik reaksiya göstərmiş, dərhal hadisə yerinə getmiş, zərərçəkənlərə maddi yardım göstərilməsi üçün tapşırıqlar vermişdir.

2005-ci ilin iyun ayında "Bakı Soveti" stansiyasının eskalato-

rundakı nasazlıq üzündən ciddi xəsarətlər almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına zəruri yardımın edilməsi barədə tapşırıqlar vermişdir.

2007-ci il avqustun 29-da Bakının Yasamal rayonu ərazisində hündürlükdəki binanın uçmasına göstərilən çəvik reaksiyanı da xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dərhal hadisə yerində

yanması ilə əlaqədar sahibkarlara kompensasiyaların verilməsi insan amilinin cənab İlham Əliyevin yürütdüyü siyasətdə daim prioritet olduğundan xəbər verir.

Siyasi liderliyi şərtləndirən mühüm meyarlardan biri də ekstremal situasiyalara hazır olmaq və yaranmış çətinliklərdən optimal çıxış yolları tapmaqdır. Əsl siyasi lider dövlət və cəmiyyət üçün istənilən təhlükə meyillərinə qarşı qətiyyətli mövqe tutur, mövcud şəraitə adekvat tədbirlər həyata

obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ölkədə dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlamlıq, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən həminin öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardandır.

yeni mərhələdə məhkəmə-hüquq sisteminə əsaslı yeniləşməni və müasirləşməni təmin etmək, vətəndaşların qanuni mənafehlərinin təminatı naminə ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək məqsədini daşıyır. Fərmanda müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv

problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı isə banklara borcu olan 10 minlərlə vətəndaşın probleminin həlli baxımından son dərəcə mühüm və humanist addımdır.

Prezident İlham Əliyevin yüksək siyasi iradəsi və qətiyyəti ilə son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ordu quruculuğu istiqamətində atılan addımları da xüsusi vurğulamaq lazımdır. 2016-cı ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar – düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması bunun əyani göstəricisidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfəri Mehriban xanım Əliyevanın Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Vətən oğullarının ailələri ilə görüşməsi, onların dərin kədərini, ağrı-acısını bölüşməsi, başsağlığı və təsəlli verməsi də milli vətənpərvərlik ruhunun güclənməsinə xidmət edən addımlardan idi.

11 aprel seçkilərindən sonra – 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisinin, o cümlədən Şərur rayonunun Gündütdən kəndinin, Yerevan-Gorus-Laçın yolunun nəzarətə götürülməsi də mühüm uğurlar sırasında xüsusi qeyd olunmalıdır.

Əminliklə demək olar ki, ölkədə yürüdülmə siyasət vətəndaşlar tərəfindən rəğbətlə qarşılınır və yüksək dəstək alır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili" məqaləsində bu barədə yazır: "Dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən bir il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dəyacaq olmuşdur. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu fikri Fransanın "Opinion Way" şirkətinin 2019-cu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusunun yekunları da təsdiq edir. Təşkilatın Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün bölgələrində aparıldığı sorğularda respondentlərin 85,1 faizi Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirdiyini bildirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 1 illik əzmkar fəaliyyəti təsdiqləyir ki, respublikamızda geniş vüsət alan iqtisadi modernləşmə və inamlı reallaşdırılan sosialyönümlü islahatlar paketi, ilk növbədə, idarəçiliyə yeni ruh və müasirliyin gətirilməsi, yeni texnologiyaların mənimsənilməsi və tətbiqi prinsiplərinə əsaslanır. Məhz bu transformasiya davamlı iqtisadi inkişafı şərtləndirməklə, ölkədə dövlətçilik ənənələrinin möhkəmlənməsi, hakimiyyətə xalqın yaxın mənəvi bağlılığını təmin edir. Yürüdülmə siyasət deməyə əsas verir ki, respublikamız yaxın illərdə inkişaf etmiş ölkələrlə bir sırada dayanmaq imkanı əldə edəcəkdir.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının
professoru, hüquq üzrə
elmlər doktoru

Yüksək səriştəli idarəçilik nümunəsi

Biz elə etməliyik ki, Azərbaycanda kasıb adam olmasın, yoxsulluq aradan götürülsün, işsizlik tamamilə aradan götürülsün və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları daha təhlükəsiz şəraitdə yaşasınlar. Mənim Prezident kimi vəzifə borcum bundan ibarətdir. Azərbaycanda hökm sürən sabitliyin, əmin-amanlığın, asayişin də təminatçısıyam və heç kimə imkan verə bilmərəm ki, bu sabitliyi, bu əmin-amanlığı pozsun.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti



olaraq uçuqunun altında qalmış insanların xilas edilməsi, hadisənin səbəblərinin tam araşdırılaraq lazımı ölçü götürülməsi barədə göstərişlər vermişdir.

Kürətrafi ərazilərin su altında qalması zəminində yaranmış fəvqəladə vəziyyətlə bağlı 2010-cu il mayın 7-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə dövlət başçısının ölkə vətəndaşlarının problemlərinə böyük həssaslıqla yanaşdığını göstərmişdir.

Zaqatalada zəlzələdən zərərçəkmiş insanların üçün yeni fərdi evlərin inşası, Misirdəki gərgin vəziyyətlə bağlı orada yaşayan azərbaycanlıların xüsusi təyyarə ilə təxliyə olunması, Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiya olunarkən dərhal əfv edilməsi, Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin düşməndən geri alınması, Qəbələ RLS-in fəaliyyətinin dayandırılması kimi faktlar cənab İlham Əliyevin fəaliyyətində insan və vətəndaş amilinin daim ön planda dayandığını göstərir.

Təkcə son aylarda atılan addımlar – Şamaxı və Ağsu rayonlarında zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin inşası, Bakının Nizami rayonunda "Diqlas" ticarət mərkəzinin

keçirməklə yanaşı, ən çətin anlarda xalqının önündə olur. Bütün bunlar da hər bir dövlət rəhbərindən siyasi peşəkarlıq, erudişiya, uzaqgörənlik, pragmatizm, qətiyyətlilik, ən başlıcası, xalqına bağlılıq kimi mühüm keyfiyyətlər tələb edir.

Hələ 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən sonra ölkə başçısının xalqın dəstəyi ilə nümayiş etdirdiyi yüksək siyasi sayıqlıq, iradə və qətiyyət Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə bölücülük və qarşıdurma yaratmaq istəyən qüvvələrin çirkin niyyətlərini puça çıxarmışdır. Cənab İlham Əliyev eynilə ulu öndər Heydər Əliyev kimi ən çətin, ekstremal situasiyalarda yüksək iradə və prinsipliliyi nümayiş etdirərək dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirsə də, liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadıqlığını hər zaman qoruyub saxlamışdır.

Dövlət başçısı cənab İlham Əliyevin ötən illərdə ölkədə siyasi barışıqın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər

Təkcə bunu demək lazımdır ki, 2019-cu ilin Novruz bayramı ərəfəsində növbəti əfv fərmanı imzalayan Prezident, adı qərəzli şəkildə "siyasi məhbuslar" siyahısına salınan insanların böyük əksəriyyətini bağışlayaraq, bəhanələri tamamla aradan qaldırmış, eyni zamanda, yüksək humanizm və insanpərvərlik nümayiş etdirmişdir.

Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişafı qanunauyğunluqlarına uyğun yeni, çəvik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını da vacib sayır. Prezidentimizin 2019-cu il 14 yanvar tarixli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı idarəetmə sisteminə çevikliyin və effektivliyin təmin olunması baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu islahatların məqsədi sürətli sosial-iqtisadi inkişafı yanaşı, eyni zamanda, Azərbaycanı beynəlxalq aləmdə islahatçı dövlət kimi tanıtmacaqdır. Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sisteminə islahatların dərinləşdirilməsi haqqında" fərmanı da keyfiyyətə

fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuş, aidiyyətli qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın sosialyönümlü siyasət strategiyası son bir ildə yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, dövlətimizin başçısı inqilabi seçiyə dəyişən sosial islahatlar paketini praktiki surətdə gerçəkləşdirmişdir. Minimum əməkhaqqının, şəhid ailələri və məcburi köçkünlər üçün aylıq müavinətlərin, tələbə təqaüdlərinin artırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə on bir min manat məbləğində birdəfəlik ödəmənin verilməsi bu tədbirlərin əsas qismini təşkil edir. Dövlətimizin başçısının bu ilin fevral ayında imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin

Statistika Komitəsinin nümayəndəsi Cenevrədə keçirilən beynəlxalq tədbirlərə qatılıb

Aprelin 16-18-də İsveçrənin Cenevrə şəhərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqədar statistik məsələlərə dair ekspertlərin üçüncü iclası və seminar keçirilib. Tədbirlərdə Dövlət Statistika Komitəsi aparatının dayanıqlı inkişaf statistikasına şöbəsinin müdiri, Azərbaycan Respublikasının DİM üzrə Milli Əlaqələndirmə Şurasının monitoring və qiymətləndirmə üzrə işçi qrupunun rəhbəri Rəşad Səfərov iştirak edir.

Komitədən AZƏRTAC-a bildirilib ki, BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatlığı ilə baş tutan tədbirlərin məqsədi "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" də qarşıya qoyulmuş məqsəd və hədəflərə nailolma vəziyyətinin statistik ölçülməsinə aid aktual məsələlərin müzakirəsi, DİM statistikasına üzrə hazırlanmış yol xəritəsinin birinci

versiyasının yerinə yetirilmə statusu və onun təkmilləşdirilməsi üçün əsas istiqamətlərin müəyyən edilməsindən ibarətdir. Tədbirlər çərçivəsində DİM-in ölçülməsi sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr, mövcud təşəbbüslər, nümunəvi təcrübələr və qarşıda duran çətinliklər nəzərdən keçirilir.

BMT-nin ixtisaslaşmış qurumlarının və müvafiq regio-

nal təşkilatların, Cənub Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika təşkilatlarının DİM göstəricilərinin işlənməsinə məsul əməkdaşlarının qatıldığı tədbirlərin gündəliyinə DİM-ə nail olunmasına dair statistik göstəricilər üzrə məlumatların global və milli səviyyədə toplanması, ötürülməsi ilə əlaqədar qarşılıqlı fəaliyyətlərin əlaqələndirilməsi, DİM üzrə statistika sahəsində statistik məlumatların və məlumatların mübadiləsində SDMX (Statistical Data and Metadata Exchange) standartının tətbiqi məsələləri, dayanıqlı inkişaf statistikasına sahəsində effektiv kommunikasiya mexanizmləri, potensialın artırılması və DİM göstəricilərinin metodoloji baxımdan istehsalı, onların sosial-demografik əlamətlərə görə dezaq-

reasiya səviyyəsi, geoməkan məlumatlarından istifadə vəziyyəti, BMT-nin DİM göstəriciləri üzrə Təşkilatlararası və Ekspert Qrupu tərəfindən məlumatların dezaqreasiyası ilə bağlı hazırladığı sənədin müzakirəsi və bir sıra digər aktual məsələlər daxil edilib.

Dörd gün davam edən tədbirlərin ayrı-ayrı sessiyalarında müxtəlif ölkə və ekspert təqdimatları və məsləhətləşmələri keçirilib, müzakirələr aparılıb. Dövlət Statistika Komitəsinin nümayəndəsi də iclasda çıxış edərək DİM göstəriciləri üzrə milli məlumat təchizatçıları, aidiyyəti beynəlxalq qurumlarla statistik fəaliyyətin əlaqələndirilməsi və statistika potensialının artırılması sahəsində ölkəmizdə həyata keçirilən təşəbbüslər, DİM-ə milli səviyyədə nail olunmasına dair milli göstəricilərin müəyyən

edilməsi, göstəricilər üzrə statistik məlumatların toplanması, işlənməsi və Könüllü Milli Hesabatın hazırlanması prosesinin əlaqələndirilməsi yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı nümunəvi təcrübə kimi ekspertlərin diqqətinə çatdırıb.

O, bununla yanaşı, DİM-ə nailolma vəziyyətinin monitoring və qiymətləndirilməsini təmin etmək üçün dəqiq və doğru məlumatların istehsalı sahəsində statistik potensialının artırılması məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanadakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) ilə komitə arasında əldə olunan texniki əməkdaşlıq çərçivəsində həyata



keçirilmiş "Dayanıqlı İnkişaf Məqsədlərinin monitoringi üçün keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi" layihəsinin DİM üzrə məlumatların

istehsalı, onların keyfiyyət baxımından rəsmi statistikaya uyğunluğunun və beynəlxalq müqayisəliliyinin təmin edilməsinə müsbət töhfələri barədə məlumat verib.



Milli maraqlarımıza söykənən MÜSTƏQİL XARİCİ SİYASƏT

Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyevin düşünülmüş, uzaqqörən daxili və xarici siyasətinin nəticəsidir. Fransanın "Opinion Way" şirkətinin bu il martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən respondentlərin 80,1 faizinin ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirməsi də bundan xəbər verir. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görüldü.

Ötən bir il ərzində global və regional güclər arasında artan itxilaflar, beynəlxalq münasibətlər sisteminə davam edən gerginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin münasibətlər, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün bunlara baxmayaraq, 2018-ci il ölkəmiz üçün uğurlu olub. Dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib, müstəqil və çoxşaxəli xarici siyasət kursu respublikamızın Cənubi Qafqaz regionunun

aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında imzaladığı sərəncam Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunu, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və global əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabər hüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.

2003-cü ildən başlayaraq, o cümlədən son bir il ərzində xarici siyasət sahəsində böyük uğurlar əldə edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb. Prezident

Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi, çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional integrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhəratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir.

İlham Əliyev tərəfindən təkcə 2018-ci ildə 16 xarici ölkəyə, o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan rəsmi və işgüzar səfərlər edilib. Eyni zamanda, 16 dövlətin, o cümlədən Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almanıyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Azərbaycan müsləman aləmində çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, bir çox müsləman ölkələri tərəfindən çox yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin apardığı siyasət, yəni, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata

keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyinə daha da möhkəmləndirir. Keçən il Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı seçilməsi heç də təsadüfi olmayıb.

Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – VI Bakı Beynəlxalq Humanitar Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərat Şurasının nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı

racaq, eyni zamanda, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin həlli işinə müsbət təsir göstərəcək.

Bununla yanaşı, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçıları V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.

Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarılığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində ke-

Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil. Beynəlxalq təşkilatların Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olmuşdur. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayaçağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Münəqişə həll olunmadan, yəni, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqlar uğrunda sona qədər mübarizə aparacağını bildirib.

Eyni zamanda, bu münəqişədə ədalətin bizim tərəfimizdə olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Münəqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münəqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə

əsaslanır.

Hərbi potensialımıza böyük diqqət göstərən Prezident İlham Əliyev bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd edib ki, bizim ordumuzun döyüş qabiliyyəti artıb. Uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib və bu əməliyyat nəticəsində 11 min hektar torpağa ordumuz nəzarət edir: "...Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağa birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə -- Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək".

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu keyfi artır. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlinə Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyinin sədr müavini

Azərbaycanın dövlət siyasətinin prioritetini təşkil edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münəqişəsinin nizamlanmasında ölkəmizin mövqeyi dəyişməz olaraq qalır: "Münəqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir. Dağlıq Qarabağ münəqişəsi beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır". Dövlətimizin bu mövqeyi artıq beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən də dəstəklənir.

Ermənistanın həm keçmiş, həm də indiki rəhbərliyinin münəqişənin nizamlanmasında əsassız bəhanələrlə danışıqlar masasından qaçmaları işğalçı ölkənin mövqeyini bir daha ortaya qoyurdu. Digər tərəfdən, Ermənistan tərəfi tanınmamış "Dağlıq Qarabağ Respublikasının" danışıqlar prosesinə cəlb edilməsinin vacibliyini qeyd edirdi. Halbuki bu vaxta qədər Dağlıq Qarabağ müstəqil respublikası kimi dünyın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən də tanınmayıb. Təbii ki, işğalçı ölkənin baş nazirinin bu iddiası "status-kvonu saxlamağa" yönəlmis qeyri-konstruktiv addım kimi qiymətləndirilib. Bu fakt bir daha təsdiqləyir ki, Ermənistan dövləti işğalçı siyasətdən əl çəkmək istəmir, mötəbər qurumların qəbul etdiyi qətnamə və qərarlara, habelə beynəlxalq hüquq normalarına hörmətsizlik edir. Təbii ki, bu şıltaqlıq və ya erköynüklük uzun müddət davam edə bilməzdi. Bu yaxınlarda Azərbaycan və Ermənistan dövlət başçıları Vyanada keçirdikləri görüşün nəticəsi də bunu təsdiqlədi.

Məlum olduğu kimi, Azərbaycan Vyanada diplomatik baxımdan Ermənistan üzərində qələbə qazandı.Vyana görüşünə qədər ciddi-cəhdli danışıqlardan yayınan Ermənistanın baş naziri Nikol Paşinyan artıq həmsədrlərin yekdil fikri ilə meydana çıxdı? O, bütün cəhdlərinə baxmayaraq, danışıqların formatını dəyişə bilmədi. Əgər Nikol Paşinyan bu yaxınlarda qədər Qarabağ erməniləri adından danışıqlarda iştirakına

reallaşdı. Məlum olduğu kimi, Vyana danışıqlarında münəqişə tərəfləri danışıqların davam etdirilməsi üçün növbəti görüşlərin keçirilməsini razılaşdırmışdı. Bu razılaşmaya əsasən, aprelin 15-də Rusiyanın təşəbbüsü və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bir araya gəldilər. Bu görüş humanitar xarakterli razılaşmaların əldə

Ermənistan tərəfinə, nəhayət, bəzi problem yaradan məqamlar ətrafı və daha dərinəndən dərk etdirilib.

Bu görüş bir sıra sahələrdə razılaşmaların əldə edilməsi ilə də yadda qalacaq. Razılaşmalardan biri də hər iki ölkədən olan əsir və girovların ailə üzvlərlə görüşün təşkil edilməsi ilə bağlıdır. Bu, Moskva görüşünün əhəmiyyətli nəticəsi kimi qiymətləndirilir.

Görüşün yekunu olaraq, qəbul olunan bəyanatda qeyd olunan bir məqam da diqqəti cəlb edir. Söhbət Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkil məsələsindən gedir. Erməni və azərbaycanlı jurnalistlərin bu səfərlərinin təşkilinə şərait yaradılması barədə tərəflər öhdəlik götürürlər.

Digər razılaşma cəbhə bölgəsində əhalinin müddəssərrüfatı ilə məşğul oluğu şəraitdə hər iki tərəfin atdığı addım daha ciddi əməl etməsi məsələsi ilə bağlıdır. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri kənd təsərrüfatı ilə məşğul olan əhalini intensiv atəşə tutur və bu da əkin aparılmasına ciddi problem yaradır. Bu sahədə razılaşmanın əldə edilməsi hər iki ölkə üçün əhəmiyyətlidir. Bu razılaşma hər iki ölkənin sakinlərinə öz torpaqlarında işləməyə imkan yaradacaq. Eləcə də əsir və girovların ailə üzvləri ilə görüşün təşkil edilməsi barədə razılıq əldə edilməsi çox müsbət haldır. Çünki hər iki ölkədən əsir və girov düşənlərin yaxınları ciddi narahatlıq hisləri keçirirlər.

Görüşün yekunu olaraq, qəbul olunan bəyanatda qeyd olunan bir məqam da diqqəti cəlb edir. Söhbət Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkil məsələsindən gedir. Erməni və azərbaycanlı jurnalistlərin bu səfərlərinin təşkilinə şərait yaradılması barədə tərəflər öhdəlik götürürlər.

Moskva görüşündə əsas dörd məsələ -- bizim tərəfimizdən irəli sürülən işğal altında



qiymətləndirərək dedi ki, artıq bu görüşlə bağlı ilkin nəticələrə gəlmək mümkündür: "Əvvəla, bu görüşdə humanitar xarakterli bir sıra razılaşmalar əldə edilib. Bunlardan biri, hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlıdır. Hesab edirik ki, bu, xalq diplomatiyasının mühüm elementlərindəndir. Xatırladım ki, xarici işlər nazirlərinin Paris görüşündə də, xalqları sülhə hazırlamaq barədə razılaşma əldə edilməmişdi. Hesab edirik ki, hər iki dövləti təmsil edən jurnalistlərin qarşılıqlı səfərləri, onların hazırladıqları reportajlar, məqalələr nəticə etibarilə il bu məqsədə xidmət göstərə bilər. Hər iki ölkədən olan əsir və girovların ailə üzvləri ilə görüşünün təşkil edilməsi də ciddi

danışıqlarda həll etsin. Eyni zamanda, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağı təqdirdə təhlükəsizlik məsələləri öz həllini tapsın. Azərbaycan tərəfi isə məhz yenilənmiş Madrid prinsiplərindən çıxış edərək, ilk növbədə, işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin qaytarılması məsələsini gündəmə gətirir".

Ümumilikdə, Moskva görüşü konstruktiv dialoq üçün müəyyən əsas məqam yaradılması baxımından əhəmiyyətli hesab olunur. Bu görüşdən sonra danışıqlarda müsbət tendensiya özünü büruzə verir.

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

Akademik Ramiz Mehdiyevin müəllifi olduğu "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı Azərbaycan tarixşünaslığında, tarixi-fəlsəfi və ictimai-siyasi fikrində xanlıqlar dövrünə daha sistemli, obyektiv və rəsonal baxışın formalaşmasına imkan yaradan dəyərli, mötəbər elmi-konseptual mənbədir. Siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Hikmət BABAOĞLUNUN akademik Ramiz Mehdiyevin yenidən çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" əsəri haqqında analitik məqaləsi bu sözlərlə başlayır. AZƏRTAC məqaləni təqdim edir.

Xalqımızın milli yaddaşında beşminillik dövlətçilik şüuru hakimdir. Azərbaycanın zəngin dövlətçilik tarixinin bəzi dövrləri dönüş nöqtəsi sayıla biləcək çox mühüm mərhələləri özündə ehtiva edir. Yəni, dövlətçilik tariximizdə tələyüklüylüyü baxımından digər dövrlərdən fərqlənən siyasi dövrlər – tarixi mərhələlər mövcuddur. Ona görə də milli dövlətçiliyimizin əsaslarına tarixi realıqların işığında nəzər salmaq və obyektiv, rəsonal qənaətlərə gəlmək üçün sistemli elmi tədqiqatların aparılması zəruridir. Çünki Azərbaycanın zəngin dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Bütövlükdə, dövlətçilik tariximizin mötəbər elmi mənbələrə söykənərək obyektiv, rəsonal baxış əsasında öyrənilməsi – tədqiq olunması tarixi şüurun formalaşması və milli özünüdərk baxımından strateji əhəmiyyətə malikdir. Çünki tarixi şüur milli şüurun ən əsas komponentlərindən biridir.

Azərbaycanın dövlətçilik tarixinin xanlıqlar dövrünün başlıca səciyyəvi xüsusiyyətlərinə siyasi-analitik baxış

Azərbaycanın dövlətçilik tarixinin çox mühüm və həlledici mərhələlərindən birini xanlıqlar dövrü təşkil edir. Bu dövrün başlıca səciyyəvi xüsusiyyətlərinə tarixi faktların işığında nəzər saldıqda onun Azərbaycan dövlətçiliyində hansı yərə malik olduğu tam aydın görünür. Məlum olduğu kimi, XVIII əsrin 40-ci illərində Azərbaycan ərazisində müstəqil dövlətlər qismində xanlıqlar yaranmışdı. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmişdilər, XIX əsrin 20-30-cu illərində isə mərhələli şəkildə Qacar İran dövlətinin və Rusiya imperiyasının nəzarəti altına keçmişdilər. Şəki, Bakı, Qarabağ, Gəncə, Şamaxı, Quba, Dərbənd, Lenkeran, Naxçıvan və İrəvan xanlıqları Şimali, Urmiya, Təbriz, Xoy, Qaradağ, Şərab, Marağa, Maku, Zəncan və Ərdəbil xanlıqları isə Cənubi Azərbaycanda meydana çıxmışdılar. Şimali Azərbaycan ərazisində xanlıqlara yanaşı, öz ərazisinə və nüfuzuna görə daha kiçik feodal qurumları olan sultanlıqlar, mülkiyyətlər mövcud idi. İlisu, Qəbələ, Ərəç, Qazax-Şəmsəddil sultanlıqları fəaliyyət göstərirdilər.

Xanlıqlar dövrünün tədqiq edən tarixçilərin bu dönmə dair bir çox məsələlərə yanaşı, xanlıqlarda idarəetmə formasını da araşdırma predmetinə çevirmələri mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, xanlıqlar dövründə mövcud idarəetmə formasının mahiyyətinə dair ümumiləşmiş qənaət ifadə etmək üçün dövlət idarəçiliyi və hakimiyyət strukturu məsələsinin elmi-nazəri əsaslarına diqqət yetirmək məqsəddəmvafiqdir. Dövlət idarəçiliyi və onun əsaslarını öyrənilməsi sosial elmlərin mühüm tədqiqat obyekti qismində çıxış edir. Siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı konseptual xarakterli, mühüm elmi-nəzəri əhəmiyyətə malik olan tədqiqatlar mövcuddur. Bu məsələ kontekstində hakimiyyət strukturu forması və xarakteristikası da tədqiqat obyektinə çevrilir. Başqa sözlə, siyasişünaslıq elmində idarəetmənin əsasları kontekstində tədqiqat predmetinə çevrilən nəzəri-empirik məsələlərdən biri də hakimiyyət və onun funksionallığıdır. Siyasişünaslıqda idarəetmə sistemində hakimiyyətin səlahiyyət və funksiyalarını yerinə yetirməsinin optimal və səmərəli forması məhz "hakimiyyət bölgüsü" prinsipi

əsinə müəyyənləşsə də, xanlıqlar dövrü tariximizdə bunu müşahidə etmək mümkün deyil. Məhz bu elmi-nəzəri və empirik əsasları rəhbər tutaraq xanlıqlar dövründə idarəetmə formasına nəzər saldıqda idarəetmədə praktiki olaraq təkhakimiyyətlik prinsipinin hökm sürdüyünü aydın görmək olur. Bu, biza xanlıqlar dövründə hakimiyyət strukturu funksionallığı və səciyyəvi xüsusiyyətləri bəaredə dəqiq elmi-nəzəri qənaət əldə etməyə imkan verir. Məlum olduğu kimi, xanlıqlarda təkhakimiyyətlik xanın qeyri-məhdud hakimiyyətə malik olmasında özünü göstərirdi. Eyni zamanda, hakimiyyətin digər qolu olan məhkəmə hakimiyyəti də məhz xanın əlində cəmləşmişdi, o, həтта ölüm hökmü vermək, yaxud bu cəza növünə məhkum olunmuş şəxsləri əfv etmə səlahiyyətinə malik idi. Xanın yanında məşvərat funksiyasına malik Divanın fəaliyyət göstərməsi isə, bir növ, qanunvericilik orqanının mövcudluğundan xəbər verirdi. Divanda, əsas etibarilə, sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında mühüm institusional mexanizm kimi kifayət qədər nüfuzə malik idi. Xanın qəbul etdiyi qərarlarda bir sıra hallarda Divanın və ya Məşvərat şurasının mövqeyinin həlledici rola malik olması isə müəyyən mənada qanunverici orqanın icra hakimiyyəti üzərində təsirini göstərən faktlardan idi.

Xanlıqlar dövründə separatizm və mərkəzdənqəçmə meyilləri: mərkəzləşmə prinsipindən uzaqlaşma milli dövlətçiliyin əsaslarının zəifləməsinə xidmət edən amil kimi

Xanlıqlar dövrünün tədqiq edən tarixçi-alimlərin diqqət yetirməsi zəruri olan məsələlərdən biri bu dönmədə mərkəzdənqəçmə meyillərinin sürətlənməsi, separatizmə rəvac verən qərarların qəbul olunması, addımların atılması idi ki, bu, son nəticədə Azərbaycan dövlətçiliyinin bəhs olunan tarixi mərhələdə mərkəzləşmə prinsipindən uzaqlaşmasını göstərirdi. Məlumdur ki, beşminillik tarixə malik olan Azərbaycan dövlətçiliyinin Səfəvilər dövründə növbəti mərkəzləşmə prosesinin əsası qoyulmuş, Nadir şah Əfşarın hakimiyyəti illərində isə bu, bir qədər də möhkəmləndirilmişdi. Bu, dövlətçilik ənənələrinin qorunması, mərkəzdənqəçmə meyillərinin, siyasi deviasiya hallarının neytrallaşdırılması baxımından çox mühüm əhəmiyyətə malik idi. Sabitlik və tərəqqini təmin edən siyasi formula olan mərkəzləşdirmə prosesinin aradan qaldırılması isə dövlətçiliyin əsaslarının zəiflədilməsi, suverenliyin məhdudlaşdırılması, həтта sıradan çıxmasına xidmət edəcəkdi. Bu, məhz xanlıqlar dövründə baş verdi. Bundan başqa, xanlıqlar arasında nüfuz və yeni ərazilər uğrunda mübarizənin şiddətli, kəskin xarakter daşıması həmin dövrdə Azərbaycan dövlətçiliyinin əsaslarının zəifləməsinin şərtləndirən mənfəi amil qismində çıxış edirdi. Həmin dönmənin Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi, ideoloji və mədəni tənəzzül dövrü kimi xarakterizə edilməsi heç də təsadüfi xarakter daşıyır.

Tarixşünaslığımıza dəyərli töhfə: xanlıqlar dövrünə yeni elmi-fəlsəfi və rəsonal baxış

Bütövlükdə, Azərbaycanın siyasi tarixinin xanlıqlar dövrü bir sıra xarakterik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu



zamana qədər sözügedən məsələ ilə bağlı müxtəlif elmi-tədqiqat işləri, araşdırma nümunələri ortaya qoyulsa da, bu tarixi mərhələ indiyə qədər yetərinə tədqiq olunmamışdı, mövcud faktlar və realıqlar sənədlərə əsaslanaraq dolğun surətdə elm ictimaiyyətinin diqqətinə təqdim edilməmişdi. Lakin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı tarixi faktlara, elmi əsaslara söykənməklə yanaşı, zəngin fikir və mülahizələrlə xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırması baxımından böyük əhəmiyyətə malikdir. Müəllif ilk dəfə olaraq həmin dövrü siyasi və tarixi nöqtəyi-nəzərdən mahiyyətə yeni kontekstdə təhlil edib. Akademik Ramiz Mehdiyev həmin dövrün tarixi-siyasi xarakteristikasına nəzər yetirərək yazır: "Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik sisteminin əsaslarının məhv edilməsi, həmçinin milli mədəniyyətimizin, təsərrüfat həyatının tənəzzülünə səbəb olmuş feodal hərc-mərcliyi və bitib-tükənməyən əra müharibələri ilə müşayiət edilən, ən nəhayət, tarixi torpaqlarımızın ikiye bölünməsinə gətirib çıxaran bu keçməkeşli dövr tarixşünaslığımızda hələ də öz layiqli siyasi qiymətini almamışdır".

Şübhəsiz ki, haqqında bəhs olunan kitabın Azərbaycan tarixinin ən ağırlı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımızda məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində yazılması atılmış çox mühüm elmi addımdır. Çünki tarixin düzgün dəyərləndirilməsi, ona rəsonal və obyektiv baxışın formalaşdırılması, müxtəlif dövrləri əhatə edən tarixi faktlar və realıqların gələcək nəsillərə düzgün çatdırılması hər bir xalq üçün strateji əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyev yeni kitabında haqlı olaraq qeyd edir ki, tarix keçmiş, bu gün və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür: "Keçmiş bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışları zahirdən daha çox, onların daxilini görməyə, anlamayaq vermiş eməliylik".

Tariximizin xanlıqlar dövrünün siyasi irsinin 22 orijinal sənəd əsasında tədqiq edilməsi mühüm elmi-nəzəri, konseptual və tarixi-siyasi əhəmiyyətə malikdir

Akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabının elmi ictimaiyyətinin

Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər

böyük marağına səbəb olması təsadüfi xarakter daşıyır. Əsər bir çox məziyyətləri ilə diqqəti cəlb edir. Əvvəla qeyd edək ki, kitab müxtəlif arxiv materialları, mühüm tarixi qaynaqlar ilə zəngindir. Əsərin 22 orijinal sənəd daxil edilib və bu sənədlərin hər biri müqayisəli təhlil metodu əsasında tarixi faktlar üzrə və siyasi-analitik yanaşma kontekstində dərin təhlil edilib. Tarixşünaslığımıza dəyərli töhfə olan bu kitabda müəllif xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar, mötəbər elmi mənbələr əsasında obyektiv qiymət verib, sözügedən istiqamətlərə dair arxiv sənədlərində əks olunan məqamlar dolğun surətdə diqqətə çatdırılıb. Şübhəsiz ki, nəşrdə təqdim edilən, müvafiq interpretasiyalara müşayiət olunan sənədlər həm xanlıqlar dövrünün, həm də müxtəlif tarixi dövrlərin real mənzərəsinə aydınlıq gətirmək üçün böyük elmi əhəmiyyətə malikdir.

Akademik Ramiz Mehdiyevin qələmə aldığı əsərin daha bir məziyyəti odur ki, kitabda tanınmış alimlərin xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilib, həmin dövrün mühüm şəxsiyyətləri bəaredə məlumatlar əks olunub. Daha qeyd desək, Ağə Mehəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov haqqında məlumatlar həm mötəbər mənbələr, həm də müəllifin elmi-analitik qənaətləri əsasında diqqətə çatdırılıb. Bundan başqa, kitabda birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəqay müqaviləsi bəaredə də zəngin faktlara söykənən elmi mülahizələr öz əksini tapıb. Əsərdə türkiyəli tarixçi F.Şümrin, İranşünas və şərqşünas alimlər M.İvanovun, K.Bosvortun, Y.Krimskinin və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilməsi də mühüm yeniliklərdən biridir.

"Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabında əks olunan çox mühüm məqamlardan biri həmin mərhələdə mərkəzləşdirilmiş idarəçilik sisteminin əsaslarının tamamilə sıradan çıxarılmasının, mərkəzdənqəçmə meyillərinin artmasının Azərbaycan dövlətçilik ənənələrinin möhkəmlənməsini mənti təsirinin tarixi-siyasi və elmi-fəlsəfi kontekstdə təhlil edilməsidir. Müəllif belə bir analitik qənaət ifadə edir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının təleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Qeyd olunur ki, məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətəinin və Nadir şahın hərbi dühəsi və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titullı xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxır. Akademik Ramiz Mehdiyev haqlı olaraq xanlıqlar dövrünün tarixi şüurun tələmə feodal hərc-mərcliyinin sinoniminə çevrildiyini vurğulayır.

Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha əməsizliyə təkrar olunur

Əsərin mühüm məziyyətlərindən biri də komparativ təhlil metodu əsasında xanlıqlar dövrünün siyasi hadisələrinin müasir dövrdəki analogi proseslərlə müqayisə edilməsidir. Sırr deyil ki, dövlətçilik tə-

riximizin xanlıqlar mərhələsi və müasir dövrdə Azərbaycan xalqının üzlaşdığı ən ağır problem torpaqlarımızın itirilməsidir. Akademik Ramiz Mehdiyev yazır ki, Azərbaycan xanları vaxtilə birləşmiş ümumi düşməne qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalına mümkün olmayacaqdı. Müvafiq olaraq ermənilərin Vətənimizə kütləvi şəkildə köçürülməsi və gələcəkdə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması perspektivi də sual altına düşəcəkdə. Müəllif bütövlükdə bəhs olunan kitabda bu məsələyə xüsusi diqqət yetirib, səbəblər və nəticələrə elmi yanaşma əsasında nəzər salıb. Akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha əməsizliyə təkrar olunur. Əsərdə vurğulan ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədrli oxşarıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır: "Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzlaşdığımız vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi".

Akademik Ramiz Mehdiyev hər iki dövrə nəzər salaraq mərkəzdənqəçmə və separatizm meyillərinin Azərbaycan dövlətçiliyinə qarşı yaratdığı təhdidlərin mümkün nəticələrini diqqətə çatdırır. Müəllif Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasıda xalqımızın ümum-milli lideri Heydər Əliyevin tarixi rolundan və misilsiz xidmətlərindən bəhs edir. Haqiqətən də, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycanlıq ideologiyasının banisi, ölkəmizdə milli özünüdərk prosesinin başladıcısı və idarəedici ulu öndər Heydər Əliyevin xalqımızın qarşısında tarixi xidmətləri misilsizdir. Bunlardan biri də, heç şübhəsiz, Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, milli həmrəyliyin təmin olunması və ölkəmizin gerçək müstəqilliyinin əldə edilməsidir. Həmin dövrə nəzər salsaq, görürük ki, ümummilli lider Heydər Əliyev böyük dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsinə çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin necə olmasını dəqiq cizgilərlə qura bilir. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasişet nəticəsində Azərbaycan müstəqil dövlət - formal yox, haqiqi müstəqil dövlət kimi tanındı. Belə olduğu kimi, 1991-1993-cü illər ərzində xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilən Azərbaycanın ciddi xaos və kəlakizmlərlə qarşı-qarşıya qalması ölkəmizin müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdı. Əslində, bu dövrdə ölkəmizin nisbi müstəqilliyindən belə danışımaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin öz funksiyalarını yerinə yetirə bilməmələri hakimiyyət böhranı və anarxiyanın meydana çıxmasına səbəb olmuşdu. Ümum-milli lider Heydər Əliyevin real ictimai-siyasi tələblərin zərurəti kontekstində ikinci dəfə siyasi hakimiyyətə qayıtması

isə xalqımızın çoxəsrlik tarixinə tələyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik təmin edildi, xaos və kəlakizmlərin qarşısı məharətlə alındı. Ulu öndər Heydər Əliyevin zamanında atdığı pragmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistemli, kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji amil oldu. Ümummilli lider tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmışdı. Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Beləliklə, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi bərpa edən, onun ideoloji, iqtisadi və siyasi əsaslarını formalaşdıraraq böyük dövlət xadimidir. Digər tərəfdən, ulu öndər özünü dövlətlə identifikasiya edəcek fərdlərin şüurunda inqilab yaratdı. Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə etnik, regional, sosial-ideoloji zəmində separatçılığa söykənən tendensiya hökm sürürdü. Azərbaycan cəmiyyətinin daxili və mürəkkəb mikrostrukturunun təbəqələri heç də müstəqil dövləti milli sərvət kimi qəbul etmirdilər, ona görə də bu düşüncəni dəyişmək lazımdı. Böyük dövlət xadimi, dahi siyasişetçi Heydər Əliyev buna nail olmağı bacardı. Akademik Ramiz Mehdiyev bu məqamlara toxunaraq yazır: "Tam əminliklə bildirirəm ki, əgər o dövrdə tarix əsasında Azərbaycan xalqının ümum-milli lideri, zəngin idarəçilik təcrübəsinə malik, böyük siyasi iradə və sərişə sahibi Heydər Əliyev olmasa idi, bəzən ayrı-ayrı şəxslərin hakimiyyət hərisliyi ucbatından, bəzən isə xarici qüvvələrin əmri ilə ələvələnən separatçılıq atəşində gənc dövlətçiliyimiz yanib külə dönəcəkdə".

"Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı tarixçi-alimlər üçün "yol xəritəsi" olmaqla yanaşı, yeni elmi-tədqiqat əsərlərinin yaradılması üçün mötəbər elmi mənbə səciyyəsi daşıyır

Nəticə etibarilə, "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı da akademik Ramiz Mehdiyevin bundan öncəki fundamental tədqiqatları kimi böyük elmi-nəzəri və konseptual əhəmiyyətə malikdir. Kitabda müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfə olaraq xanlıqlar dövrünün siyasi və tarixi nöqtəyi-nəzərdən mahiyyətə yeni konseptual dəyərləndirilməsi aparılıb. Əsər, həmçinin bu istiqamətdə yeni tədqiqatlar üçün geniş imkanlar yaradır. Başqa sözlə, bu kitabı tarixçi-alimlər üçün "yol xəritəsi" kimi də xarakterizə etmək olar. Akademik Ramiz Mehdiyev yazır: "Tarixçilərimiz, mədəniyyətşünaslarımız onu da unutmamalıdır ki, keçmişin irsindən qorxmamaq, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət təfərrifləri və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən – hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı mayusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır".

Bütövlükdə, peşəkar tarixçilər və mənbəşünaslar, həmçinin Azərbaycan tarixi ilə dərindən maraqlanan oxucular üçün nəzərdə tutulan nəşr Azərbaycan tarixşünaslığında, tarixi-fəlsəfi və ictimai-siyasi fikrində sözügedən məsələyə daha sistemli, obyektiv və rəsonal baxışın formalaşmasına imkan yaradan dəyərli, mötəbər elmi-konseptual mənbədir.

Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair “dəyirmi masa” keçirilib

Aprel 17-də Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair “dəyirmi masa” keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin və Mətbuat Şurasının rəhbər şəxslərinin, ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin və digər vətəndaş cəmiyyəti, eləcə də media nümayəndələrinin, vəkil və psixoloqların iştirakı ilə keçirilən tədbirdə mübahisələrin məhkəmədən kənar həllində mediasiyanın rolu, bununla bağlı qəbul olunmuş "Mediasiya haqqında" yeni Qanunun mahiyyəti və əhəmiyyəti, bu institutun təbiiyi üzrə həyata keçirilən tədbirlər və layihələr, bu sahədə beynəlxalq təcrübədən irəli gələn məsələlər bəaredə faydalı fikir mübadiləsi aparılıb.

Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərləri çıxış edərkən ölkəmiz üçün yeni olan bu institut bəaredə əhalinin məlumatlandırılması baxımından dəyirmi masanın əhəmiyyətindən danışib, tədbirin Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq mediasiya prosesinin tətbiqi bəaredə maarifləndirmə və təşviqat tədbirləri çərçivəsində keçirildiyini vurğulayıblar.

Bildirilib ki, mediasiya institutu mülki



işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə gətmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyır. Həmin institut hazırda bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub. Bu məqsəddə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb.

Çıxışlarda "Mediasiya haqqında" Qanundan irəli gələn məsələlərdən, bu sahədə beynəlxalq təcrübədən danışılıb. Məlumat verilib ki, ötən dövrdə ailə institutunun inkişafına və nikah münasibətlərinin

möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsi dair vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr həyata keçirilib. Bakı şəhərinin rayon və "ASAN xidmət" mərkəzlərindəki qeydiyyat şöbələrində bu xidmətlərə müraciət edənlərdən 1900-dən çox şəxs psixoloqla söhbətə cəlb olunub, 300-ə yaxın ailə nikahın pozulmasından itina edib. Tədbirdə mediasiyanın düzgün və səmərəli tətbiqinin həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olaçağı vurğulanıb, mövzu ətrafında faydalı diskussiyalar keçirilib, bir sıra təkliflər səsləndirilib.

“Bakı” elektron resursu istifadəyə verilib

Paytaxt Bakı bu gün müxtəlif ölkələrdən gələn turistlərin və iş adamlarının daha çox bəyənəndikləri bir məkana çevrilib. Bakıda bir çox dövlətlərin diplomatik korpusları, beynəlxalq təşkilatların və xarici şirkətlərin nümayəndəlikləri yerləşir. İstər Azərbaycan vətəndaşları, istərsə də xaricdən ölkəmizə gələn qonaqlar Bakı haqqında daha ətraflı məlumat əldə etmək istəyirlər.

İstifadəçilərin bu informasiya tələbatını nəzərə alaraq, Bakı şəhərinin tarixi keçmiş, müasir vəziyyəti haqqında onlara dolğun, sistemli və dəqiq məlumatın çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilis və rus dillərində "Bakı" elektron resursunu işləyib hazırlayıblar.

Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, bu kitabxananın fondlarına daxil olan materiallardan istifadə edilməklə hazırlanan resursun kontenti 10 fəsildən, 40 bölmədən ibarətdir.

2019-cu il aprel 17-də kitabxananın saytında yerləşdirilən elektron resursun 14 bölmədən ibarət birinci fəslə "Tarix" adlanır. Bu fəsildə Bakı tarixinin ən qədim dövrdən günümüzdə qədər bütün mərhələləri xronoloji ardıcılıqla ayrı-ayrı mətnlərdə istifadəçilərin nəzərinə çatdırılıb. Həmin fəslin "Səyyahlar Bakı haqqında" bölməsində müxtəlif vaxtlarda Ağsərin yarınmasında və Bakıda olmuş səyyahların şəhər haqqında təəssürlərin öz əksini tapır.

Resursun ikinci fəslə "Paytaxt" adlanır və 8 bölmədən ibarətdir. Həmin

bölmələrdə Bakı şəhərinin inzibati-ərazi bölgüsü, əhalisi haqqında dolğun məlumat verilib, şəhərin iqtisadiyyatı, təhsil, mədəniyyət, turizm və idman sahələri ayrı-ayrılıqda təhlil edilib. Bu fəsildə, həmçinin Bakı şəhərinin rəmzləri və atributları haqqında materiallar tarixi ardıcılıqla işıqlandırılıb.

"Bakı" elektron resursunun "Memarlıq" adlanan fəslə 5 bölmədən ibarətdir. Bu fəsildə Bakının qədim dövrlərdən başlayaraq müstəqillik dövrü də əhatə olunanla şəhər memarlığının inkişaf mərhələləri xronoloji ardıcılıqla əks etdirilib. Bakının ən qədim hissəsi olan İçərişəhər və onun dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri haqqında bu fəsildə ayni təsvirlərlə ayrı-ayrılıqda məlumat verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının bir sənyə şəhəri kimi formalaşdığı dövrün memarlığına ayrıca bölmə həsr edilib. Bakı memarlığının həmin dövrü də ayrıca bölmədə işıqlandırılıb. Bu fəslin "Müstəqillik dövrü" adlanan növbəti bölməsində müasir və eyni zamanda, özündə milli xüsusiyyətləri birləşdirən yeni yaşayış komplekslərinin salınması, parkların, inzibati və ictimai binaların inşa edilməsi, yeni-yeni memarlıq abidələrinin ucaldılması haqqında ətraflı məlumat verilib. Həmin fəslin sonuncu bölməsi "Köhnə və yeni adlar" adlanır. Bu bölmədə köhnə Bakının küçələrinin və meydanlarının müasir adlarla qarşılığını özündə əks etdirən siyahı oxuculara təqdim edilir.

Resursun növbəti fəslə "Sənədlər" adlanır. Bu fəsildə Bakının tarixinə dair sənədlər "Orta əsrlər", "Rusiya imperiyası dövrü", "Xalq Cümhuriyyəti dövrü",

"Sovetlər dövrü" və "Müstəqillik dövrü" adlanan bölmələrdə toplanıb.

"Xronologiya" adlanan fəsildə qədim dövrdən bu günümüzdə qədər Bakının tarixində baş vermiş mühüm hadisələrin qısa xronologiyası öz əksini tapıb.

Resursun növbəti fəslə "Görkəmli şəxslər" adlanır. Bu fəsildə Bakıda doğulan, ölkə və dünya miqyasında dövlətçilik, elm və texnika, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi xidmətləri olan şəxslər haqqında qısa biqrafik məlumatlar əlifba sırası ilə verilib.

"E-Resurslar" fəslinin "E-kitablar" bölməsində Bakı şəhərinin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, memarlığına, görkəmli bəlikillərə aid kitabxananın fonduna daxil olan müxtəlif dillərdə 120-yə yaxın kitabın elektron versiyaları toplanıb. "E-məqalələr" bölməsində isə Azərbaycan, rus və ingilis dillərində Bakı şəhərinə aid 166 məqalənin elektron versiyası istifadəçilərə təqdim edilir.

Resursun "Bibliografiya" fəslində Prezident Kitabxanasının fondlarına daxil olan Bakı şəhərinə aid müxtəlif dillərdə 530 kitabın bibliografik təsvirləri toplanıb.

"Bakı" elektron resursunun maraqlı fəsillərindən biri də "Fotoqalereya" adlanır. Bu fəsildə 100-dən çox nadir şəkil "Köhnə Bakı" və "Müasir Bakı" başlıqları altında istifadəçilərə təqdim edilir.

"Videoqalereya" adlanan sonuncu fəsildə köhnə və müasir Bakıya həsr olunmuş sənədi filmlər toplanıb.

http://bakucity.preslib.az ünvanında təqdim edilən elektron resursun materialları müntəzəm olaraq yenilənir.

“Şahdağ. Dağların şahı” sənədli filminin təqdimatı olub



Aprelin 17-də Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyinin milli parklar haqqında sənədli filmlər silsiləsindən ibarət xüsusi layihəsi çərçivəsində çəkilmiş “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva

tədbirdə iştirak edib. Ekran əsərinin təqdimatından əvvəl qonaqlar “Şahdağ. Dağların şahı” filminin rejissoru İqor



Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar.

Sonra yeni yaradılmış Qızılağac Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmdən kadrlar göstərilib.

Mərasimdə çıxış edən İqor Bışnyov “Şahdağ. Dağların şahı” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirib, filmin altı il müddətində davam edən çəkiliş prosesi ilə bağlı

təəssürlərini bölüşüb.

İqor Bışnyov Azərbaycanda ekoturizmin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Filmə Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının yaradılmasının məqsədi, burada məskunlaşan və 108-i Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş fauna növləri, endemik və nəslil kəsilməkdə olan digər növlər və transserhad köçəri



heyvanlar, ərazi üçün xarakterik olan müxtəlif flora növləri, böyük və əzəmətli qalaya bənzərliyi ilə insanı heyretə gətirən Şahdağın landşaftı, ərazidə mövcud olan global əhəmiyyətli dağ meşələri haqqında bəhs edilir.

IDEA-nın sözlügedən layihəsi çərçivəsində 2014-cü ildə “Şirvan Milli Parkı”, 2015-ci ildə “Quşlar cənnəti - Ağgöl Milli Parkı” və “Göygöl Milli Parkı”, 2017-ci ildə “Azərbaycan. Ceyranla-

rın xılası”, ötən il isə “Abşeron Milli Parkı” sənədli filmləri geniş ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində ölkəmizin bütün milli parkları haqqında sənədli filmin hazırlanması nəzərdə tutulur.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Şahdağ. Dağların şahı” filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin İctimai Birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək.

Bununla yanaşı, “Şahdağ. Dağların şahı” filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişinə nəzərdə tutulur.

IDEA-nın milli parklarla bağlı sənədli filmlər silsiləsi yaratmağında əsas məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

Xəzər dənizi məsələlərinə dair Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib

Aprelin 16-17-də Nur-Sultan şəhərində Xəzər dənizi məsələlərinə dair Yüksək Səviyyəli İşçi Qrupun ikinci iclası keçirilib.

Iclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin icmalını nəzərdən keçiriblər və beşin-



Iclası Qazaxıstanın xarici işlər naziri Beybit Atamkulov açıb. O vurğulayıb ki, Yüksək Səviyyəli İşçi Qrupun qarşısında duran vəzifələr böyük əhəmiyyət daşıyır, əməkdaşlıq məsələlərinin geniş spektri və Xəzərdə fəaliyyətin həyata keçirilməsi üzrə tərəflər arasında

Danişğqlarda Xələf Xələfovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının, həmçinin İran İslam Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsi metodikası haqqında Sazişin layihəsi ətrafında müzakirələri davam etdirib və onun bir neçə müddəalarını razılaşdırıblar. Bu sənədin müzakirəsi növbəti iclasda davam etdiriləcək.

ci Xəzər Sammitinin yekunlarına dair əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nümayəndə heyətləri aparılan danışıqların nəticələrini müsbət qiymətləndiriblər və görüşün yüksək səviyyədə təşkilinə görə Qazaxıstan tərəfinə təşəkkür ediblər.

Xəzər dənizi məsələlərinə dair Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası 2019-cu ilin iyulunda İranda keçiriləcək.

Azərbaycan gəncliyi öz rəhbərinə inanır və ondan nümunə götürür

Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsi hesab edilir. Bu baxımdan, gəncliyin müasir dövrün tələbləri səviyyəsində, vətənpərvərlik ruhunda yetişməsi daim dövlətin diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin gələcəyə daha böyük inamla, ümidlə baxmasına zəmin yaradıb.

Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Bu qüvvə, demək olar ki, bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur. Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu getdikcə artır. Bu sahənin daim diqqət mərkəzində saxlanılması və Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyası üçün yaradılmış əlverişli şərait onların hər tərəfli hazırlıqlı mütəxəssis kimi yetişməsinə, təhsil almasına, fiziki cəhətdən sağlam böyüməsinə, gələcəyini təmin etməsinə əhəmiyyətli rol oynayır.

Ölkəmizdə gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər gəncləri “Azərbaycanın gələcək qurucuları” adlandırmış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, problemlərini həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Ümummilli liderin sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan vermişdir. Müstəqil Azərbaycan gənclərinin ilk respublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının bariz nümunəsi idi.

Azərbaycan gəncliyinin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətə yeni mərhələyə qədəm qoyub. 2005-ci ildə dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı” bu sahənin inkişafında əsaslı dönüş yaratdı. 2007-ci ilin Prezident İlham Əliyevin sərəncamı ilə “Gənclər ili” kimi qeyd

olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi onlara inam və etibarın bariz nümunəsidir.

Gənclərimizin dünya birliyinə inteqrasiyası, mötəbər beynəlxalq tədbirlərdə iştirakı və Azərbaycan haqqatlarının beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında fəal iştirakı dövlət gənclər siyasətinin prioritetini təşkil edir. Ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” haqqında sərəncamı gəncliyin problemlərinin həllində mühüm rol oynamışdır.

Azərbaycanın aparıcı dövlətə çevrilməsi yolunda gənclərin imkanlarını daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması qarşıya qoyulan zəruri vəzifələrdədir. Bütün bunlar gənclər siyasətinin əsasını təşkil edir. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da diqqət mərkəzində saxlanılır. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlməsi, onların öz qabiliyyətlərini inkişaf etdirməsinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı bu qəbildəndir.

Ölkəmizdə gənclərin məşğulluğunun



təmin olunması üçün də mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi, birinci xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş, dünyanın yüz ölkəsindən beş yüzə yaxın nümayəndənin iştirak etdiyi Gənclərin Məşğulluq Sammitinə evsahibliyi etmiş Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qüvvəyə gətirir.

Bu gün ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişir. Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması işi və Azərbaycan haqqatlarının təbliği işinin yüksək səviyyədə qurulması xüsusi qeyd edilməlidir. Bu istiqamətdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının özünəməxsus fəaliyyəti yüksək dəyəərə malikdir. Bu təşkilat özünün çoxşaxəli fəaliyyəti ilə gənclərə və gənclər təşkilatlarına əsl nümunədir. Qurum sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir.

Son bir ildə Azərbaycan gəncliyinin müasir dövrə uyğunlaşdırılması istiqamətində görülən işlər dövlət başçısının gənclər siyasətinə xüsusi önəm verməsinin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə imkan verib. Bu istiqamətdə normalativ-hüquqi bazanın təkmilləşdirilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların iqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi baxımından xeyli iş görülmüşdür. Həmçinin gənclərin idarəetmədə

və vətəndaş cəmiyyətinin inkişafında iştirakı gücləndirilmiş, onların müstəqil fəaliyyəti üçün zəruri infrastruktur inkişaf etdirilmişdir.

Gənclərin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında fəal iştirakını daha da stimullaşdırmaq məqsədilə Prezident yanında Gənclər Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmis ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident mükafatı”nın təsis edilməsidir. Elmin, mədəniyyətin, təhsilin, ədəbiyyat və incəsənətin, ictimai fəaliyyətin inkişafında xüsusi fərqlənən gənclərə Prezident mükafatının verilməsi gəncliyin bütün təbəqələri tərəfindən rəğbətə qarşılanır. Prezidentin bu fərmanı gənclərə diqqət və qayğının, dövlət siyasətinin məhz gənclərin üzərində qurulmasının bir göstəricisidir.

Azərbaycan gəncliyində özünəinam hissi getdikcə yüksəlir. Gənclər dövlət başçısının ətrafında sıx birləşərək, ölkənin ictimai-siyasi həyatında, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərində fəal iştirak edir. Vətənimizin müdafiəsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə hər an hazırdırlar.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Varşavada müstəqilliyimizin xatirə lövhəsi



səfirliyinin araşdırmaları nəticəsində Polşa arxivlərindən iki ölkə arasındakı münasibətlərə həsr olunmuş maraqlı sənədlərin üzə çıxdığını bildirib. Bu xüsusda, nazir Elmar Məmmədov 1920-ci ilin 13 fevral tarixində Polşa xarici işlər naziri Stanislav Patekin Azərbaycan hökumətinə teleqram ünvanlayaraq Polşanın Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdığını diqqətə çatdırıb. Həmçinin 1918-ci ildə Polşa diplomatı Vaslav Ostrovskinin Polşanın Azərbaycandakı diplomatik nümayəndəsi təyin olunduğu qeyd edilib. Nazir Elmar Məmmədov 100 il bundan əvvəl Polşa diplomatlarının Azərbaycan üçün göstərdiyi fəaliyyəti yüksək dəyərləndirərək, iki ölkə arasındakı bağların bu gün də güclü olduğunu və tərəflər arasında strateji əlaqələrin mövcudluğunu diqqətə çatdırıb.

Polşa xarici işlər naziri Yaçək Çaputoviç iki ölkə arasında münasibətlərin tarixi əhəmiyyətinə həsr edilmiş xatirə lövhəsinin açılışını yüksək qiymətləndirib. Polşanın 100 il bundan əvvəl dövlətlərin suverenliyinin dəstəklənməsi istiqamətində fəal iş apardığını və bu siyasətin bu gün də davam etdirildiyini vurğulayıb. Polşalı mütəxəssislərin XX əsr ərzində Azərbaycanın ictimai-siyasi həyatına verdiyi töhfəyə toxunan polşalı nazir Azərbaycanın neft hasilatı, Bakının arxitekturasının inkişafı və digər sahələri xüsusi qeyd edib.

Nazirlər Azərbaycan-Polşa münasibətlərinə dair ətraflı fikir mübadiləsini ikitərəfli görüşdə davam etdiriləcəyini vurğulayıblar.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən nazir Elmar Məmmədov

Azərbaycan və Polşa arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək Azərbaycanın Polşadakı

Polşaya səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədov 1920-ci ildə Polşa Respublikası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılış mərasimində iştirak edib. Tədbirdə, həmçinin Polşa Respublikasının xarici işlər naziri Yaçək Çaputoviç də iştirak edib.

TANAP: son mərhələyə start verildi



Azərbaycanın "Şahdəniz-2" yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə start verilib.

uzanan və Türkiyə-Yunanistan sərhədində bitən hissəsinin inşasını əhatə edir.

Tikintisi başa çatdıran 2-ci fazanın istismara verilməsi çərçivəsində 15 aprel 2019-cu il tarixindən etibarən boru kəmərinə sınaq məqsədilə qaz verilməyə başlanıb. Sınaqlardan

SOCAR-dan verilən məlumata görə, Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində 2019-cu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. 2019-cu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədi ilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

2018-ci ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və birinci fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin 2-ci fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədi ilə kəmərin Əskişəhərin Seyitgazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər

sonra iyun ayının sonuna kimi sistemin istismara verilməsi üzrə işlərin tamamlanması və Avropaya sınaq məqsədi ilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır. TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanistan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan Trans-Adriatik boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir. TANAP vasitəsilə Avropaya kommersiya məqsədi qaz nəqlinin Trans-Adriatik boru kəmərinin istismara verilməsi üzrə işlər tamamlananndan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.

Azərbaycan Qazaxıstanında baş verən hadisələri həmişə diqqətlə izləyir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə "Kazinform" agentliyinə müsahibəsində deyib.



QAZAXISTANDA prezident seçkiləri demokratik keçiriləcək

A.Mirzəzadə əmin olduğunu bildirib ki, Qazaxıstan-da növbədənəkar seçkilər Nursultan Nazarbayevin müntəzəq kursunun davam etdirilməsi məqsədilə yeni dövlət başçısını seçməyə imkan verəcək. "Şübhə yoxdur ki, seçkilər demokratik, qanuna və hüquq normalarına uyğun şəkildə keçiriləcək. Qazaxıstan bu seçkilərlə müasir tarixinin yeni səhifəsini açacaq. Qazaxıstana bu seçkiləri ən yüksək səviyyədə keçirməyi, dünyaya öz demokratik dəyərlərini göstərməyi arzulayıq".

Deputat vurğulayıb ki, Qazaxıstan Azərbaycanın böyük dostudur. "Ölkə müstəqillik əldə etdikdən sonra regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunması baxımından çox işlər görüb. Atılmış addımlar güclü, müstəqil və demokratik dövlət qurmaq imkanı verib".

O əlavə edib ki, Azərbaycanın deputat korpusu Qazaxıstanda növbədənəkar seçkilərin elan olunmasına hörmət və anlayışla yanaşır: "Bu, ölkənin Konstitusiyasında yer alan daxili siyasi prosesdir. Biz bu prosesi izləyəcəyik və heç bir şübhə yoxdur ki, seçkilər qanun çərçivəsində, demokratik ab-havada keçiriləcək və xalq öz layiqli övladını seçəcək".

XİN sosial şəbəkədə işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətə dair məlumatı əks etdirən hesab yaradıb

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daim diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.



Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu xüsusda, Nazirlik tərəfindən "Twitter" sosial şəbəkəsində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair məlumatı əks etdirən "Armenian Occupation Watch" (<https://twitter.com/ArmenOccupWatch>) adlı hesab yaradılıb. Sözügedən "Twitter" hesabında bir sıra xarici dövlətlərdə qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin ölkəmizin işğal edilmiş

ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətə cəlb olunması ilə bağlı məlumatlar, faktlar və foto şəkillər yerləşdirilir.

Paylaşılan məlumatlarda xarici fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünün pozulması halları, xüsusilə işğal olunmuş ərazilərdə bərbəşə və ya dolayısı ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi diqqətə çatdırılır və bu fəaliyyətə son qoyulmasına çağırış əks olunur.

İnkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi



Aprel 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qəragahının Baş direktoru general-leytenant Yan Broeksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb.

Y.Broeks də öz növbəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, alyansın bir çox proqramlarında Azərbaycan hərbiçilərinin fəal iştirakını, habelə NATO-nun

müxtəlif qəragahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları və layihələri çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı anlaşmanın əldə olunması məsələləri müzakirə edilib və əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, sənaye məhsulunun 71,7 faizi mədənçixarma sektorunda, 22,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.



Sənaye istehsalı 4,4 faiz artmışdır

Mədənçixarma sektorunda neft hasilatı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, içkilərin istehsalı 78,8 faiz, ağacın


emalı və ağacdan məmulatların istehsalı 72,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3 faiz, mebel istehsalı 58,7 faiz, əcazılıq məhsullarının istehsalı 44 faiz, kağız və kar-

ton istehsalı 34,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, bütün məmulatlarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5 faiz artmış, metallurgiya sənayesi məhsullarının istehsalı 13,9 faiz, elektrik avadanlıqlarının istehsalı 15 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3 faiz artmışdır.

"Xalq qəzeti"

Venesuelada həbsxanadan 60-a yaxın məhbus qaçib



Venesuelanın Nueva-Esparta ştatında həbsxanadan kütləvi qaçış olub.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Yerli "Noticias Venezuela" portalının məlumatına görə, həbsxanadan təxminən 60 məhbus qaçıb və silahla iki mühafizəçiyə hücum ediblər.

Hər iki mühafizəçi yaralanıb və xəstəxanaya yerləşdirilib. İlk məlumata əsasən, ölən məhbuslardan biridir.

Qaçan məhbuslar həbsxananın qarovul otağında olan silahları götürməyə nail olublar. Hazırda qaçan məhbusların axtarışı üzrə işlər aparılır.

Əsl siyasət konkret, real iş görməkdir

(əvvəli 2-ci səhifədə)

Cənab İlham Əliyevin yeniden Prezident seçilməsindən ötən bir il digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm uğurlarla yadda qalıb. Azərbaycan iqtisadiyyatının dayanıqlığının reallaşdırılması, onun neftdən və qazdan asılılığının daha da azaldılması, qeyri-neft sektorunun inkişafı məqsədilə ardıcıl tədbirlər davam etdirilib. İqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılıb.

Həyata keçirilən iqtisadi islahatlar, gömrük və vergi sahəsində şəffaflıqla bağlı görülmə işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmiş. Mehiz bunun nəticəsidir ki:

Bu ilin ilk ayında vergi orqanları tərəfindən büdcəyə plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları tərəfindən isə 20 milyon manatdan çox vəsait keçirilib.

Sahibkarlığın İnkişafı Fondunun xətti ilə il ərzində 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kredit ayrılıb.

İpoteka və Kredit Zəmanəti Fondu hesabət dövründə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib. Həmin Fond 17 milyon manat məbləğində kreditlərə bağlı zəmanət dəstəyi göstərib.

Belarus, Çin, Ukrayna, Latviya və Polşada Azərbaycan Ticarət evləri fəaliyyətə başlayıb. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada da Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artıb.

İnvestisiya təşviqi proqramı çərçivəsində reallaşdırılan layihələrin dəyəri 2,8 milyard manata çatıb. Kənd təsərrüfatı sahəsində çalışanlara 370 milyon manat məbləğində subsidiya və güzəştlər verilib.

Yuxarıda xatırladığımız kimi, sadalanan müsbət göstəricilər Prezident İlham Əliyevin çoxşaxəli islahatlar konsepsiyasının uğurla reallaşmasının məntiqi nəticəsidir. Ümumiyyətlə, islahatlar sürətli sosial-iqtisadi inkişaf, əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verməklə yanaşı, həm də Azərbaycanı beynəlxalq aləmdə islahatçı dövlət kimi tanıdıb.

Bölgələrdə böyük quruculuq, abadlıq işləri aparılır

2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrin iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib.

Ümumiyyətlə, Dövlət proqramlarının icra olunduğu 14 il ərzində ümumi daxili məhsul 3,3 dəfə, o



zavodu; “Azərxaçça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıl-İli, Lənkəran filialları; İmişli və Şəki-“ASAN Həyat” kompleksləri; Quba-“ABAD” publik hüquqi şəxsin “ABAD Factory” İstehsalat Kompleksi; Şəki-“ABAD” Keramika və Təbii Sənət Mərkəzi; Naftalan və Quba-şəhər mərkəzi xəstəxanaları; Lənkəran-İstisu Sağlamlıq Mərkəzi; Sumqayıt-Dəmir Yolu Vağzal Kompleksi; Qax-“Yurd Hotel” mehmanxanası; Lənkəran və Beyləqan- olimpiya idman kompleksləri.

Sənayeləşmə siyasəti uğurlu nəticələrlə diqqət çəkir

Dövlət başçısı tərəfindən müasir texnologiyalara və geniş ixrac imkanlarına malik sənaye parkları və məhəllələrinin yaradılması siyasətinə xüsusi önəm verilməsi sayəsində həm ölkənin sənaye potensialı güclənib, həm də Dördüncü Sənaye İnqilabı istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2018-ci ildə ölkədə yaradılan və ümumilikdə 55 müasir müəssisəni özündə birləşdirən 5 sənaye parkında və 4 sənaye məhəlləsində 41 rezident qeydiyyatda alınıb və onlardan 21-i fəaliyyətə başlayıb. Mingəçevir Sənaye Parkına 85 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. İlk istehsal gücü 20 min ton olan iki müəssisədə pambıq məhlulundan ipilik istehsal edilməsi nəzərdə tutulub.

Il ərzində Bakı Gəmiqayırma zavodunda Xəzər Dəniz Gəmiçiliyinin sifarişində iki bərə gəmisinin və iki neft tankerinin tikintisi davam etdirilib.

Ölkə rəhbərinin tapşırığı ilə xalçaçılıq sənətinin yenidən təşəkkül tapması və Azərbaycan xalçasının əvvəlki şöhrətinin bərpa olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Respublikanın 11 rayonunda fəaliyyət göstərən xalçaçılıq müəssisələrində il ərzində 5,5 min kvadratmetrdən artıq milli ornamentlərlə zəngin olan xalça toxunub. Bu müəssisələrin yun ipilik üzrə idxaldan asılılığının aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinin inşasına başlanılıb.

Sənayeləşmə siyasətinin uğurlu nəticələrindən danışarkən, bu sahənin inkişafında önəmli rol

çəlb edilib. Bu vəsait hesabına 568 kilometrden artıq suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 52 min hektardan artıq sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 40 min hektardan artıq yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin olunub.

Yuxarıda vurğulanan irimiqyaslı işlər və icra olunan digər tədbirlər nəticəsində ölkədə əvvəlki ilə müqayisədə 4,6 faiz artımla 7 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, ixracın həcmi isə 35 faiz artaraq, 590 milyon dollara çatıb.

Dövlət başçısının iştirakı ilə son bir ildə açılış mərasimləri keçirilən aqrar-sənaye müəssisələrin bir qismi:

Goranboy-“Region Aqropark” müəssisəsi; Samaxı-aqropark və heyvandarlıq kompleksi; Quba-Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu;

Lənkəran-Dövlət Aqrar İnkişaf Mərkəzi və Qida Təhlükəsizliyi İnstitutunun regional sınaq laboratoriyası;

Qax-Damazlıq İpəkçilik Stansiyası və Aqropark; Ağcabədi-Qarabağ Atçılıq Kompleksi.

Sosial siyasətin mərkəzində ölkə vətəndaşı dayanır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti bir daha göstərir ki, aparılan sosial siyasətin mərkəzində ölkə vətəndaşının maraqlarının təmin edilməsi və onun problemlərinin həlli dayanır. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə 2018-ci ildə Mingəçevir, İmişli və Şəki şəhərlərində regional “ASAN xidmət” mərkəzləri tikilərək fəaliyyətə başlayıb. Bununla da belə mərkəzlərin sayı ümumilikdə 17-yə, əhaliyə göstərilən xidmətlərin sayı isə 315-ə çatdırılıb.

Müvafiq proqram çərçivəsində regionlarda 800-dən artıq məktəb və uşaq bağçası, 130-a yaxın tibb müəssisəsi tikilib və ya yenidən qurulub, 300-dən çox yeni telefon stansiyası quraşdırılaraq və rekonstruksiya edilərək istismara verilib.

Dövlət başçısının tapşırığı ilə ucqar kəndlərdə mövcud qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi məqsədilə 8120 yerlik 137 modul tipli məktəb istifadəsə verilib. Ölkə üzrə 5 yaşlı uşaqların 75 faizi məktəbəqədər hazırlığa cəlb olunub. Humanitar sahədə əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində ailə məktəb tələbələri üçün 800 yerlik yataqxana kompleksi inşa edilib.

İslahatlar iqtisadi nailiyyətləri şərtləndirir

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə təbrikində deyib: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanıb, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir. Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.

Dövlət başçısının bu fikri onu göstərir ki, ölkə Prezidentinin həyata keçirdiyi islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası ölkə rəhbəri hər addımda öz vətəndaşının yanında. Dövlət başçısının elan etdiyi yeni islahatların isə təhsil, səhiyyə, məhkəmə və digər sahələrdə dəyişikliklərə yol açacağı, vətəndaş məmnunluğunun daha da möhkəmlənməyəcəyi şübhəsizdir.

Təkcə son bir il ərzində iqtisadiyyatın şəxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub və iqtisadi artım 1,4 faiz təşkil edib. Qeyri-neft sektorunda artım 1,8 faiz olub, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz artıb. Əsas kapitala yönəldilən 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb və sevincdirici haldır ki, bu vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil edib. Ötən il inflyasiya cəmi 2,3 faiz olduğu halda, əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artıb. Ölkənin valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq, 45 milyard dollar olub. Xarici borc 3 faizə yaxın azaldılaraq 19 faizə endirilib.

Cənab İlham Əliyevin sosial siyasətinin əsasında əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsi xüsusi yer tutub. Əvvəlki dövrlərdə olduğu kimi, keçən ildə də bu məsələyə mühüm önəm verilib. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşüb ki, bu da 2017-ci ilə müqayisədə 7,6 faiz çoxdur. Özünlüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verib.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 binanın, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılaraq, sosial mənzillərin satışına başlanılıb.

Bundan əlavə, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, valideyn himayəsindən məhrum olan kimsəsiz məzunlar üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış kompleksinin inşası tamamlanıb.

Əvvəlki illərdə olduğu kimi, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib, bu məqsədlərə ayrılan maliyyə vəsaiti hesabına salınan və bütün lazımi infrastruktur yaradılan qəsəbələrdə 5900 ailə yeni mənzillərlə təmin edilib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilir

□ Dünən

Ali Məhkəmənin sədri Ramiz Rzaev Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası və Ali Məhkəmənin 2018-ci ildə fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransı keçirərək bildirdi ki, ötən il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bu hadisələrdən ən önəmliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsidir.



Sədrin sözlərinə görə, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, eləcə də Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görüldü. Dövlət başçısının 13 fevral 1014-cü il tarixli sərəncamı ilə Ali Məhkəmədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb, bununla da məhkəmə sisteminin inkişafında yeni mərhələnin başlanğıcı qoyulub. Bundan sonra Prezident 28 dekabr 2018-ci ildə “Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Bu qanunda elektron məhkəmə sisteminin təkmilləşdirilməsini nəzərdə tutan mühüm dəyişikliklər edilib. “Elektron hökumət”in tərkib hissəsi olan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işini səmərələşdirən sistemdir və o, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yarandığı andan məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Bu sistemin tətbiqi və aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının

alınmasına, aşkarlıq və obyektivliyin təmin edilməsinə, məhkəməyə müraciət imkanlarının asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron karguzarlığın və elektron sənəd dövriyyəsinin təminatına xidmət edir.

Ramiz Rzaev qeyd etdi ki, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” fərmanı dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirilir. Dövlətimizin başçısının imzaladığı fərmandan əksini tapan tapşırıqların vaxtında, dürüst və dönmədən icrasının təmin edilməsi, eyni zamanda, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün hər bir məhkəmə sədrinin, hər bir hakimnin üzərinə mühüm vəzifələr düşür.

Onun sözlərinə görə, respublikanın birinci instansiya (ümumi və hərbi) məhkəmələri tərəfindən 2018-ci ildə baxılmış cinayət işləri üzrə 14 min 931 nəfər barəsində 12 min 539 cinayət işinə baxılıb. Onlardan 10 min 172 iş üzrə 12

min 433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb. Həminin 1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb.

R.Rzaev bildirdi ki, 12 min 539 işdən 11 min 421 işə ümumi, 1118 işə hərbi məhkəmələr tərəfindən baxılıb. Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər (9,5 faiz) azalıb. Bəraət alan şəxslərin sayı dəyişməyib. Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma qeydə alınıb, inzibati-iqtisadi kollegiyada isə 4 faiz artım müşahidə olunub.

Sədr deyib ki, Ali Məhkəməyə daxil olmuş işlərin sayı ümumilikdə 2 faiz artıb. Bunu vətəndaşların məhkəmələrə olan inamının artması kimi qəbul etmək olar: “Bizim məqsədimiz ədalət mühakiməsinin həyata keçirənlər qanunlara düstür əməl etmək, cəmiyyətdə məhkəmələrin nüfuzunun artmasına, məhkəmələrə inamın yüksəlməsinə nail olmaqdır. Məhkəmə proseslərinin şəffaf, qərarların ədalətli olması şərtlidir. Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır”.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Heydər Əliyev Mərkəzində “Qaratoxmaq qadın” monotamaşası nümayiş etdirilib

Heydər Əliyev Mərkəzində dahi rus şairi Aleksandr Puşkinin eyniadlı mistik povestinin motivləri əsasında Rusiyanın Xalq artisti Yevgeni Knyazevin “Qaratoxmaq qadın” monotamaşası təqdim olunub.



Tamaşadan əvvəl Yevgeni Knyazev jurnalistlərlə söhbətində öz fikirlərini bölüşüb: “Aleksandr Sergeyev Puşkinin yaradıcılığı rus ədəbiyyatında müstəsna yere malikdir. O, rus dilinin formalaşmasında böyük rol oynayıb. Bu il dahi şairin 220 illiyi qeyd edilir. Mən Bakıya gəlmək və Heydər Əliyev Mərkəzində çıxış etməkə bağlı dəvəti məmnuniyyətlə qəbul etdim. Azərbaycanda iki dəfə olmuşam. Bu müddətdə Bakı heyratəmiz dərəcədə dəyişib. Dünən bulvar boyu səhildə gəzişirdim. Şəhərin gözəlliyindən zövq alırdım. Mənim çoxlu azərbaycanlı dostlarım var və sevinirəm ki, Rusiya və Azərbaycanı bu cür isti dostluq əlaqələri birləşdirir”. Sonra “Qaratoxmaq qadın” monotamaşasının nümayişi

olub. Yevgeni Knyazev böyük məharətlə Geman, Liza və qrafinya obrazlarını canlandıraraq tamaşaçıların tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Yevgeni Knyazev tanınmış teatr və kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə isə bu teatrdə “Qaratoxmaq qadın” tamaşasında German rolunu ifa edib. Həmin əsər Pyotr Fomenko tərəfindən səhnələşdirilib. Bir neçə ildən sonra aktyor səhnədə tərəf müqabilərinə imtina edir və təkcə German rolunu deyil, həmçinin Liza və qrafinya obrazlarını da canlandıraraq “Qaratoxmaq qadın” tamaşasını tək yaradıb.

obrazı səhnə həyatı bəxş edib, eyni zamanda, bir sıra başqa teatrlərdə də əməkdaşlıq edib. O, kinoda ilk dəfə 1983-cü ildə çəkilib və “Gecikmiş məhəbbət” filmində epizodik rolda oynayıb.

Y.Knyazev sonralar filmlərdə baş rolları ifa edib, həmçinin ekran əsərlərində tarixi obrazları canlandıraraq, 2000-ci illərdə isə seriallarda çəkilməyə başlayıb. Aktyor Volf Messing, İosif Stalin, Lev Trotski, Boris Pasternak kimi tarixi şəxsiyyətlərin obrazlarını məharətlə canlandıırıb. O, teatrdə və kinoda oynadığı rollarla böyük tamaşaçı sevgisi qazanıb.

AZƏRTAC



cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyon daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlləşmə mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Son bir ildə Azərbaycan Prezidenti 22 şəhər və rayona 27 dəfə səfər edib:

4 may- Xaçmaz-Xızı
16 may- Naxçıvan Muxtar Respublikası
5 iyun- Goranboy və Naftalan
18 iyul, 16 noyabr, 27 dekabr-Sumqayıt
25-26 avqust-Samaxı-İsmayıl
11 sentyabr- Biləsuvar-Masallı
11 oktyabr-Quba-Xızı
15 oktyabr-Lənkəran-Astara-Lerik
22 oktyabr-İmişli
28-29 oktyabr-Qax- Şəki
5 noyabr-Ağdam-Ağcabədi
24 dekabr-Abşeron
16 yanvar, 18 fevral- Sumqayıt
7 fevral, 7 mart-Samaxı
13 fevral-Beyləqan
6 mart -Ağsu

Bu səfərlər zamanı 100-ə yaxın sosial-iqtisadi obyektin açılışı gerçəkləşib. Onlardan bir qismini diqqətə çatdırırıq:

Masallı- Sənaye Məhəlləsi;
Samaxı-“Sırvan şərabları” MMC-nin şərab zavodu;

Sumqayıt-Kimya Sənaye Parkının polipropilen, inşaat kimyəvili, “SOCAR karbamid”, Yükkə sıxlıqlı polietilen, “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroarintlər zavodları və bütün məmulatları istehsalı fabriki;
Quba-kənd təsərrüfatı tullarının istehsalı

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırıb

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) aprelin 17-də işini başa çatdırıb.



AZƏRTAC xəbər verir ki, konfransın bağlanış mərasimində çıxış edən ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini qeyd etdi. Bildirdi ki, bu mübarizənin bütün iştirakçıları uğur qazanmaq üçün yüksək əzmkarlıq və güclü hamraylıq nümayiş etdirməlidirlər. Bu prosesdə yaxşı əlaqələndirilmiş fəaliyyət, düşünülmüş proqram və strategiyaların hazırlanması və uğurla reallaşdırılması vacib əhəmiyyət daşıyır. DEA öz fəaliyyətində məhz bu prinsiplərin həyata keçirilməsinə çalışır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdıran Uttam Dillon DEA-nın bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla və ölkələrlə fəal əməkdaşlıq etdiyini deyib. O, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu və mühüm müzakirələrin aparıldığını vurğulayaraq dedi ki, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar göndərildi.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-leytenantı Səfər Mehdiyev bəşəriyyətə narahat edən başlıca problemlərdən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda səmərəli müzakirələrin aparıldığını bildirdi. Səfər Mehdiyev dedi ki, bu gün dünyada qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi bu sahədə peşəkar olan müstəqil qruplar tərəfindən həyata keçirilirdi üçün ona qarşı mübarizə olduqca çətinidir. Ona görə də aidiyyəti qurumlar və dövlətlər fəal informasiya və təcrübə mübadiləsi

aparmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı, cəmiyyətdə geniş maarifləndirmə işi həyata keçirilməlidir. Bu mübarizədə yalnız birgə fəaliyyət və sıx əməkdaşlıq şəraitində qalib gəlmək mümkündür. Bakı konfransının da ən böyük əhəmiyyəti burada məhz beynəlxalq əməkdaşlığın, təcrübə və informasiya mübadiləsinin önəminin diqqət mərkəzində saxlanmasıdır.

Mötəbər konfransın ölkəmizdə yüksək səviyyədə təşkil ilə bağlı tapşırıqlarına və bilavasitə dəstəyinə görə dövlətimizin başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildiren Səfər Mehdiyev dedi ki, bu tədbirin ölkəmiz üçün əhəmiyyətini artıran ən mühüm amillərdən biri də dünyanın 115 ölkəsindən gəlmiş əcnəbi qonaqların Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, dünyaya örnek təşkil edən multikultural ənənələri ilə tanış olmaq imkanındır.

Səfər Mehdiyev çıxışının sonunda konfransın Bakıda keçirilməsi təşəbbüsünə görə DEA-ya, eləcə də tədbirin təşkilində zəhməti olan qurumlara və şəxslərə minnətdarlığını ifadə etdi.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı səmərəli müzakirələr, fikir və təcrübə mübadiləsinin aparılması -nı yüksək qiymətləndirdi. Baş nazirinin müavini diqqətə çatdırdı ki, konfrans çərçivəsində regional qrupların sessiyalarında müxtəlif qurumların, ölkələrin nümayəndələri maraqlı məruzələrlə çıxış etdilər, fəal müzakirələr apardılar.

Əli Həsənov bildirdi ki, konfransda 100-dən çox ölkənin təmsil olunması narkomanıyanın və nar-

kotik vasitələrin qanunsuz dövriyyəsinin çox ciddi təhlükə olduğunu və bunun dövlətləri xeyli dərəcədə narahat etdiyini göstərir. Çünki narkomanıya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin hər il minlərlə insanın həyatını itirməsi ilə nəticələndiyini vurğulayan Baş nazirinin müavini bildirdi ki, qətiyyətli mübarizənin aparılması üçün konvensiyalar və mübarizə üsulları dövrün tələblərinə uyğunlaşdırılmalı, bu sahədə çalışan şəxslərin təhlükəsizliyi təmin olunmalıdır. Narkotiklərlə mübarizədə heç bir ölkə təkbaşına uğur qazana bilməz. Bu, dünya birliyinin əsas vəzifəsidir. Ona görə də bu sahədə beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir.

Sonra tədbirin təşkilində iştirak edən könüllülərə bütün iştirakçılar adından minnətdarlıq ifadə olundu. Daha sonra bu sahədə uğurlu fəaliyyətinə və konfransın yüksək səviyyədə təşkilində bilavasitə iştirakına görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev DEA-nın adından təşəkkür plaketi təqdim olundu. Beləliklə, Bakıda yüksək səviyyədə təşkil edilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırdı.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, "Global tərəfdaşlıqların səfərbər edilməsi" mövzusunda həsr olunan ügünlük Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı global mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri

problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaq idi.

Dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövdu olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsi üçün əlverişli şərait yaradıb.

Beynəlxalq konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.

Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.

Ügünlük Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılıb, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar verilib.

Azərbaycan ilə Çin arasında texniki yardım sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

Aprelin 17-də Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında texniki yardım (grant) sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.

da "Vahid Çin" siyasətini birmənalı şəkildə dəstəkləyir. Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinqinin irəli sürdüyü "Bir kəmə, bir yol" təşəbbüsünü dəstəkləyir və bu layihənin həyata keçirilməsində yaxından iştirak edir.



AZƏRTAC xəbər verir ki, Sazişi Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və Çinin ölkəmizdəki səfəri Vey Cinhua imzalayıblar.

Baş nazirinin müavini Əli Əhmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın inkişafından danışdı. O deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb. Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan

Səfir Vey Cinhua deyib ki, Çin ilə Azərbaycan yaxşı dost və yaxın tərəfdaşdır. Diplomatiya 2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfərini xatırladıb, bu səfər çərçivəsində hər iki ölkənin liderləri tərəfindən əməkdaşlığa bağlı imzalanmış sənədlərin əhəmiyyətini qeyd edib. Səfir vurğulayıb ki, Azərbaycan və Çin rəhbərlərinin dəstəyi ilə ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir.

Təhsil naziri: "Hər bir şagirdinizi tanıyın"



Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazir görüşdə şagirdlərə işin təşkil, məktəbdə sağlamlıq mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-aile, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlili

edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib. Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənəndirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fəvqəladə hallarda təhsil nazirinin "Xüsusi hallar barədə" 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb.

Təhsil sahəsində məlumatlandırma, maarifləndirmə, monitoring proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin tətlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.

Təhsil naziri "Məktəblərin dostu" layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib.

"Xalq qəzeti"

Dövlət Sərhəd Xidmətinin rəisi "Qazax" sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb



□ Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının "Qazax" sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gedişi, "Qazax" sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, müdafiə mövqelərinin

möhkəmləndirilməsi, mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqların icra vəziyyəti haqqında məruzələr dinlənilib. Dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye

işigünün və qaz xətlərinin çəkilməsi məqsədilə görülmə işləri tanışlıq olub, bu fəaliyyətin gücləndirilməsi üzrə göstərişlər verilib.

Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fəal iştiraklarına görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi yerli səkinlər Anar Dünyamaliyeva, Səfərrəli Abışova, Hüseyn Şahverdiyevə və Zaur Yusifova medallarla təqdim olunub, bilavasitə təmas xəttində sərhədlərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıqlarına görə minnətdarlıq ifadə edilib.

SON 16 ildə Prezident İlham Əliyev Azərbaycanda pragmatik və realist siyasət yürüdüüb, ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən global enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləndirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların fəxrə, azad yaşayışı, insan hüquq və azadlıqlarının təminatı, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.

Qeyd edilənlərlə əlaqədar xatırladıq ki, bu dövrdə sosial təminat sisteminin dinamik şəkildə güclənib və əhatə dairəsi genişlənib. Bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il dekabrın 1-nə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 249,5 manata çatıb. Ötən il əmək

Əhalinin sosial rifahı dövlət siyasətində prioritet istiqamətlərdən biridir

pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 2003-cü ilə nisbətən 16,7 dəfə artıb. Dövlət başçısının müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı 2018-ci ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötürüb.

Prezident İlham Əliyevin bu ilki sosial paketi isə, demək olar, ölkə əhalisinin bütün təbəqələrini - pensiyaçı və əlillərdən tutmuş tələbələrə qədər əhatə edir. Bu paketi dövlət başçısının sosial sahəyə göstərdiyi həssaslığının davamı kimi də vurğulamaq olar. Ümumiyyətlə, son 15 ildə ölkə üzrə məaqların 7, pensiyaların 9, minimum əməkhaqqının 6,5 dəfə artması bu həssaslığın, qayğı və diqqətin bariz ifadəsidir.

Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyev Vətən və xalq qarşısında xidmətləri



hər bir vətəndaşın, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan və itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin sosial məsələlərinin həllini daim prioritet vəzifə hesab edir. Möhtərəm dövlət başçısının "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqəddüdü" təsis edilməsi haqqında" fərmanı bu istiqamətdə növbəti mühüm addımdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin Vətənə canı bahasına xidmət etmiş və bu gün də həmin missiyanı layiqincə reallaşdıran insanlara,

onların ailə üzvlərinə nə qədər önəm verdiyini bir daha sübuta yetirir.

Boli, adı çəkilən sənəd Ali Baş Komandanın veteranlara və onların doğmalarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanan bir mesajdır. Bu, həm də onu təsdiqləyir ki, Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır.

Bir sözlə, ölkə Prezidentinin

həyata keçirdiyi sosial islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası dövlət hər addımında öz vətəndaşının yanında olduğunu diqqətə çatdırır. Dövlət başçısının elan etdiyi yeni islahatların isə vətəndaşlarda sosial sahələrdə bundan sonra daha mühüm dəyişikliklərə yol açacağı, vətəndaş məmnunluğunu daha da möhkəmləndirəcəyi əminliyini möhkəmləndirir.

Hüseyn İBRAHİMOV, AMEA-nın Falsəfə İnstitutunun əməkdaşı, falsəfə üzrə falsəfə doktoru

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür


Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Tarix-mədəniyyət qoruqlarına və muzeylərə giriş bu gün ödənişsiz olacaq.

Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti

Hər il bu tarixdə ölkəmizdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Bu gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə "Boulevard hotel"də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününe həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində ölkəmizin mədəni irsinin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fərqlənmiş şəxslərin və təşkilatların mükafatlan-



dırılması, "İrs" layihəsi çərçivəsində nəşr edilmiş "Daş keşikçiləri" adlı kitabın təqdimatı olacaq. Həmçinin Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə "açıq qapı" günü elan edilmişdir.

İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası,



mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə Azərbaycanın dünyaya öz maddi və mənəvi mədəniyyətinin integrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir. 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun

Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"



"ASAN Könüllüləri"nin böyük uğurlara imza atmalarının dövlət başçısının onların fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib. Daha sonra gənclər öz

təəssüratlarını bölüşərək şəbələrə öyrəndikləri barədə ətraflı məlumat veriblər. Sonda "ASAN Könüllülər"lə xatirə şəkil çəkdirilib.

"Xalq qəzeti"

Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tərtər rayonunun işğal altında olan Göyax, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun

Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqələri atəşə tutulub.

"Bakı Neft Mədən Avadanlıqları" ASC səhmdarlarının nəzərinə!

4 iyun 2019-cu il saat 11.00-da cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların iştirakı vacibdir.

Ünvan- Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, A.Caparidze küçəsi 112.

İdarə heyəti

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

İXTİSAS FORTEPIANO KAFEDRASİ
Baş müəllim
Baş müəllim
KAMERA ANSAMBLİ KAFEDRASİ
Müəllim
FORTEPIANO, ORQAN, KLAVESİN KAFEDRASİ
Baş müəllim, sənətsünaslıq namizədi
METODİKA VƏ XÜSUSİ PEDAQOJİ HAZIRLIQ KAFEDRASİ
Dosent, sənətsünaslıq namizədi
Dosent, pedaqogika üzrə fəlsəfə doktoru
Dosent, sənətsünaslıq üzrə fəlsəfə doktoru
MUSIQİ NƏZƏRİYYƏSİ KAFEDRASİ
Dosent
Baş müəllim
MUSIQİ TARİXİ KAFEDRASİ
Dosent, sənətsünaslıq üzrə fəlsəfə doktoru
XOR DİRİJORLUĞU KAFEDRASİ

Professor
Dosent
HUMANİTAR FƏNLƏR KAFEDRASİ
Dosent, fəlsəfə elmləri namizədi
KONSERTMEYSTER USTALIGI KAFEDRASİ
Dosent, sənətsünaslıq namizədi
ŞİFAHİ, ƏNƏNƏVİ AZƏRBAYCAN PROFESSIONAL MUSIQİSİ VƏ ONUN YENİ İSTIQAMƏTLƏRİNİN TƏDQIQI: ORQANOLOGIYA VƏ AKUSTİKA ELMİ LABORATORİYASI
Baş elmi işçi
Böyük elmi işçi
Elmi işçi
Müsabiqə müddəti elan qəzetdə dərc edildikdən sonra bir aydır. Ərizə və sənədlər müsabiqə haqqında əsasnaməyə uyğun rektorun adına bu ünvana göndərilə bilər. Bakı şəhəri, AZ -1014 Ş.Bədəlbəyli küçəsi 98.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum evinin və uşaq xəstəxanasının əsaslı təmiri, zəruri tibbi avadanlıqlarla təchiz edilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli doğum evinin əsaslı təmirinin (binaların texniki vəziyyətinin yoxlanılması, layihə - smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti işlərinin) satın alınması ilə əlaqədar kotirov-

ka sorğusu elan edir. Kotirovka sorğusu əsl və surəti yazılmış iki nüsxədən ibarət olmaqla 2019-cu il aprelin 25-i saat 17.00-dək qəbul olunur. Təkliflərin açılış proseduru 2019-cu il aprelin 26-sı saat 12.00-da həyata keçiriləcəkdir. Ünvan- Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A. Əlaqələndirici şəxs- Əli Abbasov, telefon-(012) 565-12-41.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Teatr–konsert müəssisələri üçün turniketlərin alınaraq quraşdırılması işlərinin satın alınması.
Tender iştirakçıları öz tender təkliflərini imzalanıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
Telefon: +994124939385
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi, III mərtəbə.
VÖEN- 1700015381
H/h- AZ78C- TRE000000000000002178501
Bank rekvizitləri- Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
S.W.I.F.T. : CTREAZ22

M/h- AZ- 41NABZ01360100000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə

vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 17 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 20 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

malların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Digər maşın və avadanlıq maddəsi üzrə malların satın alınması.
Maraqlananlar 100 (yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsi,
VÖEN-1700007431
Bank- DXA
Kod-210005
VÖEN- 1401555071
M/h-AZ41NABZ01360100000000003944
SWIFT-CTREAZ22
H/h-AZ28CTRE00000000000004138316
Fond-7, büdcə təsnifatı kodu- 142340.
İştirak haqqı heç bir halda geri qaytarılmır. Məlgöndərlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;
- tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə

olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- məlgöndərlərin (podratçı) haqqında tələb olunan sənədlər:
- məlgöndərlərin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- məlgöndərlərin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- məlgöndərlərin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilməsi hesabının surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son bir ildə yerinə yetirilmiş analoji işlərin ünvanı göstərilməklə ətraflı məlumat.

Məlgöndərlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 21 may 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs N.Abbasova (telefon 012-492-59-76) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanıb möhürlənmiş, ikiqat bağlanmış zərfdə 3 iyun 2019-cu il saat 17.00 -də Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 4 iyun 2019-cu il saat 11.00 -da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender komissiyası

"Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" Publik Hüquqi Şəxs

Gəncə və Mingəçevir Təlim Mərkəzlərinin təmirinin layihə-smeta sənədlərinin hazırlanması və əsaslı təmiri işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlarla üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi.
Tenderdə iştirak etmək istəyənlər 900 (doqquz yüz) manat məbləğdə, heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvandan (əlaqələndirici şəxs –S.Əliyevadan, tel- (+99412) 377 00 20/ 377 00 21 (daxili 504) ala bilərlər.
Təşkilat- "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" Publik Hüquqi Şəxs
VÖEN- 1005379691
"Kapital Bank" ASC-nin Mərkəz filialı
VÖEN- 9900003611
H/h- AZ71AIB13809001940419396102
M/h-

AZ37NABZ01350100000000001944
Kod- 200026
SWIFTBIK: AIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilməsi hesabının surəti və DSMF-yə borcunun olub-olmaması barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
İddiaçılar ilkin sənədləri 22 may 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 3 iyun 2019-cu il saat 15.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 4 iyun 2019-cu il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Binəqədi Rayon İcra Hakimiyyəti

2 lot üzrə nəqliyyat vasitələrinin (lot -1) və xüsusi texnikanın (lot-2) satın alınması məqsədilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq

AÇIQ TENDER ELAN EDİR

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlarla üstünlük veriləcəkdir:
-satınalma müqaviləsinin bağlamaq səlahiyyəti olmalı;
-maliyyə durumu qənaətbəxş olmalı;
-texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə şəraitinə malik olmalı;
-vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 (bir yüz) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan əldə edə bilərlər.
İddiaçılar tenderin əsas şərtlər toplusunda göstərilən bütün maddələrə dəqiq əməl etməlidirlər.
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti.
Əlaqələndirici şəxs-Yahya Əliyev, telefon - 562-48-32 (daxili - 526)
Bank rekvizitləri- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
SWIFT- CTREAZ22

Alan- Binəqədi Rayon İcra Hakimiyyəti
VÖEN-100323341
H/h- AZ77CTRE00000000000002517631
Ödənişin təyinatı mütləq göstərilməlidir!
XHK -2517631, büdcə səviyyəsinin kodu - 7y, iqtisadi təsnifat-142340
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya rəyestrdən çıxarış və s.) surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq orqanlardan arayış;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
- tender təklifi qiymətinin 1(bir) faizi həcmində təklifin təminatı;
- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 3 iyun 2019-cu il saat 17.00-a qədər Binəqədi Rayon İcra Hakimiyyətinə (ünvan-Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklif zərfləri 4 iyun 2019-cu il saat 11.30-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tender təklifinin qüvvədə olma müddəti tender prosedurunun başlandığı gündən etibarən son azı 60 (altmış) bank günü (tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir.
Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası

Xarici xəbərlər

Rusiya

Üzən AES istifadəyə hazırdır

Rusiya hazırlanan "Aka-demik Lomono-sov" üzən atom elektrik stansiyasının (AES) birinci enerji blokunun sınaqları başa çatır. Yeri gəlmişkən, Rusiyanın bu gəmisi dünyanın ilk üzən atom elektrik stansiyasıdır. Məlumatla görə, üzən AES 100 min nəfərlik şəhəri elektrik enerjisi ilə təmin edən üç reaktorla təchiz ediləcək.

Qeyd edilir ki, üzən AES ölkənin uçqar rayonlarını və açıq dənizdəki neft-qaz platformalarını elektrik enerjisi ilə təmin edəcəkdir.

Məlumatı RIA "Novosti" yayıb.

Avstriya

263 milyon avro təminat



Avstriya dövləti də dizel qalmaqla bağlı "Volkswagen" şirkətinə qarşı təminat tələbi ilə çıxış edən şikayətçilər sırasına qoşulub. Avstriya alman konserni ilə bağlanmış lizinq müqavilələrinə görə 263 milyon avro təminat tələb edir. Qeyd edilir ki, dizel qalmaqlarından əvvəl Avstriya "Volkswagen" şirkətindən lizinq yolu ilə 2450 avtomobil alıb.

Məlumatı "Auto.tut.by" yayıb.

Venesuela

60 məhbus qaçıb

Venesuelanın Nueva-Esparta ştatında yerləşən həbsxanadan təxminən 60-dək məhbus qaçıb. Bildirilir ki, qaçış zamanı bir məhbus həlak olub, daha ikisi isə xəsarət alıb. Hadisə zamanı yaralanan keşikçilər xəstəxanaya yerləşdiriliblər. Məlumatla görə, artıq hüquq-mühafizə orqanları tərəfindən məhbusların axtarışları aparılır.

Xəbəri RIA "Novosti" verib.

Fransa

1 milyard avro ianə toplanıb



Notre-Dam kilsəsinin bərpası üçün toplanan ianənin məbləği 1 milyard avroya çatıb. İanə əsasən iri şirkətlər və biznesmenlər, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi 4 ictimai fond tərəfindən ödənilib. Bu barədə qurumun rəhbəri Frank Riester özünün "Twitter" səhifəsində yazıb.

Məlumat "Le Parisien" yayıb.

İngiltərə

İlkay Gündoğan "Mançester Siti"dən ayrılı bilər

"Mançester Siti" futbol klubunun yarımmüdafiəçisi İlkay Gündoğan yay transfer pəncərəsində komandadan ayrılı bilər. 28 yaşlı türk əsilli almaniyalı yarımmüdafiəçi bir müddət əvvəl klubla müqaviləni yeniləməyəcəyini bildirib. Bu səbəbdən klub rəhbərliyi futbolçunu satmağı planlaşdırır. Komanda Gündoğanı ən azı 30 milyon avroya satmağı düşünür.

Xəbəri "Futbolhd.ru" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

A.LUKAŞENKO:

Belarus-Türkiyə münasibətləri yüksək səviyyəyə çatmışdır



Ankarada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsinə çatmışdır. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Dünən Türkiyə pay-tastında keçirilən birgə mətbuat konfransında Belarusun dövlət başçısı deyib: Həmkarım ilə təkbətək danışıqların əvvəlində cənab Ərdöğənin bildirdiyi kimi, xalqlarımız bizdən qarşılıqlı əlaqələrdə daha böyük irəliləyişlər gözləyir. Bugünkü

görüş məhz bütün sahələrdə qarşılıqlı əlaqələrin yüksək səviyyəsinin başlanğıcı ola-çaq. İndi müvafiq nəzəriyyə, hökumətlər əldə olunan razılaşmaları icra etməlidirlər. Belarus Prezidenti vurğulayıb ki, bir çox aktual beynəlxalq məsələlər üzrə iki ölkənin mövqeləri üst-üstə

düşür. Onun sözlərinə görə, Belarusla Türkiyə arasında siyasi sferada heç bir fikir ayrılığı yoxdur.

Belarus lideri sonra bildirib ki, Türkiyə regionunda Belarusun mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında əməkdaşlığın əsasını iqtisadiyyat təşkil edir. Təsədüfi deyil ki, Ankarada tərəflər arasında ticarət, maşınqayırma, kimya sənayesi, kənd təsərrüfatı və sair sahələrdə iri layihələrin birlikdə icrası barədə razılıq əldə olunub.

Türkiyə Prezidenti Fəttullah Gülenin terror hərəkətinə qarşı mübarizədə Ankaraya verdiyi dəstəyə görə rəsmi Minskə təşəkkür edib. O, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmnin bir milyard dollara çatdığını bildirib. Hədəf isə bu göstəricini 1, 5 milyard dollara çatdırmaqdır.

Xatırladaq ki, Prezident Ərdöğən 2016-cı ilin noyabrında Belarusda rəsmi səfərdə olub.

M.HACIXANLI,
"Xalq qəzeti"

Jan-Klod Yunker: Biz şəşsiz "Brexit"ə hazırıq və lazımi tədbirləri görmüşük

Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın qurumun tərkibindən çıxması prosesini sürətləndirmək niyyətində deyil. Bundan başqa təşkilat Birləşmiş Krallığın razılaşma əldə olunmadan Aİ-dən çıxışını da normal hesab etmir. Lakin Aİ rəsmiləri bunun mümkünliyinə hazırlaşaraq Londonun bu barədə qərarını gözləyir. Bu barədə BBC məlumat verib.

Mənbə bildirir ki, bu fikri Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentinin seçkilərdən öncəki son sessiyasında səsləndirib.

O deyib: "Aİ Böyük Britaniyaya qapını göstərməyəcək. Aİ "Brexit" prosesini sürətləndirməyəcək

və gözləmə mövqeyində dayanacaq. Son qərarı London özü verməlidir, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Biz şəşsiz "Brexit" prosesinə hazırıq və lazımi tədbirləri görmüşük".

Qeyd edək ki, Aİ ölkələrinin aprelin 10-da keçirilən sammitində Böyük



Britaniyada mayın 23-26-da Avropa Parlamentinə seçkilərin keçirilməsi şərti ilə "Brexit" prosesinin oktyabrın 31-dək təxirə salınması

imkanları barədə qərar qəbul olunub.

Rövşən ATAQİŞİYEV,
"Xalq qəzeti"

İslam dini əleyhinə növbəti nümayiş qadağan olunub



"Euronews" telekanalının yaydığı məlumata görə, Danimarka polisi qatı İslam əleyhdarı olan siyasətçi Rasmus Paludanın keçirmək istədiyi növbəti nümayiş qadağan edib.

Mənbə qeyd edib ki, paytaxt Kopenhagen ətrafındakı

Albertslund bələdiyyəsi ərazisində İslam əleyhinə

keçirilməsi planlaşdırılan nümayiş qanun keşikçiləri tərəfindən yasaqlanıb. İctimai əsəyişin pozulacağı arquməntini əsas götürən hüquq-mühafizə orqanları bu rəyonda gələcəkdə nümayişlər keçirilməsinə də icazə verib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının bu qərarının səbəbi nümayiş keçiriləcək meydanda əks düşüncəyə malik olan insanların – gənclərin, bir neçə sosialist təşkilatlarının toplaşacağı xəbəridir.

Yeni gəlmişkən, nümayişin ləğv edilməsinə baxmayaraq, Albertslundda iğtişaşlar baş verib və əraziyə cəlb olunan polislər 5 nəfəri həbs ediblər.

Burada gənclər avtobus dayanacağına dağıdıb, meşət tullantıları konteynerlərini yandırıb və polisərin üzərinə fişənglə hücum ediblər. Asayiş keşikçiləri 20-30 nəfərlik qrupu zərərsizləşdirmək üçün göyşəyərdirici qazdan istifadə ediblər.

Qeyd edək ki, Rasmus Paludan qatı İslam əleyhdarı olan "Stram Kurs" partiyasının banisidir. Onun məqsədi ölkədə İslam dinini tam qadağan etmək və Danimarkaya immiqrasiya prosesinə son qoymaqdır.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

Hava proqnozu

☞ **Aprelin 18-də**
☞ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yüngülsüz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şəhər bəzi duman olacaq. Şimal-qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm cive sütunundan 764 mm cive sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
☞ **Naxçıvan Muxtar Respublikasında** şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ararib güclənən qərb küləyi əsəcək. Gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa,**

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında ararib yağışlı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Ararib güclənən qərb küləyi əsəcək. Gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı, gündüz yağışla fasilə olacağı gözlənilir. Şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Ararib güclənən qərb küləyi əsəcək. Gecə 7-10, gündüz 12-17 dərəcə isti olacaq.
☞ **Balaken, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** şimşək çaxacağı, ararib yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə dolu düşəcəyi

ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Ararib güclənən qərb küləyi əsəcək. Gecə 5-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Ağcabədi, Beyləqan, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən şəhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Ararib güclənən qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şəhər dağlarda duman olacaq. Ararib güclənən şimal-şərq küləyi əsəcək. Gecə 8-12, gündüz 14-17, dağlarda gecə 4-7, gündüz 7-10 dərəcə isti olacaq.

Polşa ərazisində ABŞ-in hərbi bazası yaradılırmı?

Bu ilin payızında Polşa ərazisində ABŞ-in hərbi bazasının yaradılması barədə razılaşma imzalanma bilər. Bu barədə "Blomberg"ə istinadən "Lenta.ru" məlumat yayıb.

Informasiyalı mənbələr bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp müqavilənin imzalanacağı təqdirdə Varşavaya səfər etmək imkanını nəzərdən keçirir. Ancaq ABŞ dövlət başçısının baza ilə bağlı mövqeyi axıradaq aydın deyil.

Hazırda tərəflər danışıqları davam etdirirlər. ABŞ-in Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qarrett Markis bildirib ki, hər hansı razılaşma haqqında danışmaq hələ tezdir. Polşa prezidentinin mətbuat katibi də bunu təsdiqləyib, ancaq detallar haqqında danışmayıb.

Başqa bir mənbə deyib ki, yalnız bəzi texniki məsələləri həll etmək qalır, məsələn, Polşaya neçə nəfər Amerika əsgəri gələcək, onlar harada yerləşdiriləcək, özləri ilə hansı silahları gətirəcəklər.

Bu ilin martında məlumat verilmişdi ki, ABŞ Polşada hərbi gücünü artırmaq istəmir. Varşava isə Vaşinqtonu Polşa ərazisində daimi hərbi



baza yaratmaqla bağlı dila tuta bilməyib. Yanvarda isə qeyd edilirdi ki, Varşava NATO-dakı Avropa dövlətlərinə inanmır və birbaşa Vaşinqtondan hərbi dəstək almaq istəyir.

Xatırladaq ki, 2018-ci ilin payızında Polşa Prezidenti Anjey Duda Vaşinqtondan Polşaya daha çox qoşun yerləşdirməsinə xahiş etmişdi. Ona qədər Donald Tramp bəyan etmişdi ki, Ağ ev Polşada Amerikanın daimi hərbi bazasını yerləşdirmək imkanlarını ölçüb-biçir. Polşa hakimiyyəti "Fort Tramp" adlandırılan bu təklifin reallaşması üçün milyardlarla dollar xərcləməyə hazırıdır.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

Neftin qiyməti artmaqda davam edir

Dünya bazarında "qara qızıl"ın qiyməti bahalaşmaqda davam edir.

Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin qiyməti 1,2 faiz artaraq bir bareli 72,11 dollar olub. Bu göstərici sonuncu dəfə 2018-ci ilin noyabrında qeydə alınmışdı. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in "WTI" markalı neftinin qiyməti 1 faiz artaraq bir bareli 64,54 dollar olub. Azərbaycanın "AzeriLight" markalı neftinin

qiyməti 1,3 faiz artaraq bir bareli 73, 70 dollar olub. Amerika Neft İnstitutunun məlumatına görə, ABŞ-da neft ehtiyatı ötən həftə 3,1 milyon barel azalıb.

Ekspertlər bildiriblər ki, Liviyada baş verən gərginlik, Sudandakı dövlət çevrilişi və ABŞ-da neft ehtiyatının azalması dünya bazarında "qara qızıl"ın qiymətinin bahalaşmasına səbəb olub.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



"Azercell" yeni "Sadə" tarif paketini təqdim edir

Ölkənin telekommunikasiya bazarında ən sərfəli təklifləri təqdim etməyi hədəfləyən "Azercell", yeni "Sadə" tarif paketini abunəçilərinin istifadəsinə vermişdir.

Aprel ayının 16-dan "Azercell"-in Sim-Sim abunəçiləri yeni "Sadə" tarif paketi çərçivəsində həftəlik "S2" və aylıq "S6" paketlərdən yararlanma biləcəklər. Beləliklə, "Azercell" abunəçiləri həftədə 2 əzn ödəməklə 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS, ayda 6 əzn ödəməklə isə 500 şəbəkədaxili dəqiqə və 500 şəbəkədaxili SMS həcmində paketlərdən faydalanma imkanı əldə edirlər. Həftəlik paket sifariş etmək üçün S2 açar sözünü, aylıq paket üçün isə S6 açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir.

Artıq daha az ödəniş etməklə, "Azercell"-dən daha çox pulsuz SMS və dəqiqələr əldə edin, sərfəli "Sadə" tarif paketindən faydalanaraq sevdiklərinizlə danışıqlarınıza sərhəd qoymayın...

"Xalq qəzeti"

"Bakı Mexaniki-Təmir" ATSC səhmdarlarının nəzərinə!

"Bakı Mexaniki-Təmir" ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı 3 iyun 2019-cu il saat 15.00-da keçiriləcəkdir.

İclasın gündəliyi:
1.2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları.
2.Maliyyə-təftiş komissiyasının hesabatı.
3.Digər məsələlər.
Telefon- (050) 216-30-52.
Ünvan- Bakı, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi 60.

İdarə heyəti

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xəttli), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və şəhirlənib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS

0282

TİRAJ

7426

SİFARİŞ

1260

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00